

20 Yanvar Ümumxalq Hüzn Günüdür!

Gündəlik ictimai-siyasi qəzet



XALQ QƏZETİ



№ 15 (28987) 20 yanvar 2019-cu il, bazar

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Zimbabve Prezidenti Emmerson Mnangagwanın Azərbaycan işgüzar səfəri

Azərbaycan və Zimbabve prezidentlərinin görüşü olub



□ **Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Zimbabve Respublikasının Prezidenti Emmerson Mnangagwa ilə görüşü olub.**

Dövlətimizin başçısı Zimbabve Prezidentini qarşıladı.

Sonra birgə foto çəkdirildi. Daha sonra dövlət başçılarının

görüşü oldu.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

– Xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Əminəm ki, səfəriniz çox məhsuldar keçəcək və tərəfdaşlığımızın gücləndirilməsi

üçün imkanlar yaradacaq.

Bu, Zimbabve Prezidentinin Azərbaycana ilk səfəridir, odur ki, bu, tarixi səfərdir. Əminəm ki, məhsuldar müzakirələr zamanı biz əməkdaşlığımızın çox mühüm sahələrini müəyyən edəcəyik.

Biz ticarət münasibətlərimizin genişləndirilməsi üçün imkanları, həmçinin siyasi sahədə qarşılıqlı fəaliyyətimizə aid məsələləri nəzərdən keçirəcəyik.

Bilirəm ki, gelişiniz çərçivəsində Siz bir neçə ölkəyə səfər edirsiniz.

niz. Çox şadam ki, Azərbaycan da Sizin səfər etdiyiniz ölkələrdən biridir. Bu, Sizin ölkəmizə və münasibətlərimizə verdiyiniz önəm göstəricisidir.

(ardı 2-ci səhifədə)

20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsində xüsusi yer tutur

□ **XX əsrin 80-ci illəri Sovet imperiyasının ən mürəkkəb və tənəzzül illəridir. Artıq sosializm bir ideologiya və sosial-iqtisadi münasibətlər sistemi kimi öz şüqutunu yaşayırdı. Sov. İKP MK-nın baş katibi, eyni zamanda SSRİ prezidenti Mixail Qorbaçov və onun komandasının uğursuz siyasəti imperiyanın çöküşünü daha da sürətləndirdi, ictimai və sosial ədalətsizliyi artırdı, millətlərarası münasibətlərin son dərəcə korlanaraq, milli münaqişələrə çevrilməsinə gətirib çıxartdı.**

Yaranmış siyasi boşluq və dövlət idarəçiliyinin zəifləməsindən məharətlə istifadə edən və M.Qorbaçovun yaxın ətrafında təmsil olunmağı bacaran erməni millətçiləri Azərbaycana qarşı düşmən və separatçı niyyətlərini həyata keçirərək, Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycandan ayıraraq Ermənistanla birləşdirmək tələbi ilə çıxış etməyə başladılar. Xankənddə və İrevanda başlayan anti-azərbaycan əhval-ruhiyyəli mitinqlər tezliklə Ermənistanı bürüdü.

Təəssüf ki, nə SSRİ hökuməti, nə Azərbaycanın o vaxtkı kommunist rəhbərliyi belə ciddi, dövlətin əsasını sarsıdan, ictimai sabitliyi pozan, milli düşmənçiliyi alovlandıran təxribatçı hərəkatlərə adekvat reaksiya verdi, nə də vaxtında lazımi tədbirlər gördü. Bu ədalətsizliyə etiraz edən, torpağının bölünməsinə, ərazi bütövlüyünün pozulmasına qarşı çıxan Azərbaycan xalqı meydanlara toplaşaraq respublika və ölkə rəhbərliyindən qanun-qaydanın, haqq-

ədalətin bərpa olunmasını tələb etdi.

Ancaq nə meydana, nə də hökumət binasında öz xalqının haqlı tələblərini qarşılaya biləcək, xalqı axıra qədər öz arxasınca apararaq qanunun və ədalətin təntənəsini təmin edəcək yetkin lider olmadı. Meydanda xalq rəhbərlik etmək iddiasında olan, o dövrün etiraz dalğası üzərində yaranan Azərbaycan Xalq Cəbhəsi liderləri ilə ölkənin kommunist rəhbərliyi arasında fikir və əqidə birliyi olmaması, əksinə, ideoloji ziddiyyətin mövcudluğu, böyük tarixi, milli mücadilənin hakimiyyət uğrunda savaş müstəvisinə keçirilməsi bezi təxribatçı qüvvələrin əl-qol açmasına rəvac verdi. SSRİ DTK-nın və bezi gizli ermənipərəst missioner təşkilatların dəstəklədiyi və maliyyələşdiriyi təxribatçı qruplar meydana çıxdı.

(ardı 4-cü səhifədə)



20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Şəhidlərimizin əziz ruhu daim yaşayacaq, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan və Zimbabve prezidentlərinin görüşü olub



(əvvəli 1-ci səhifədə)

Biz də öz növbəmizdə, ölkələrimiz arasında münasibətləri inkişaf etdirmək istəyirik. Əlbəttə ki, Sizin səfəriniz də bu münasibətlərin inkişafı üçün

məsələlərin müzakirəsi baxımından çox əla imkandır. Bir daha Azərbaycana xoş gəlmisiniz.

Zimbabve Prezidenti Emmerson MNANQAQVA dedi:

– Çox sağ olun Zati-əlləri. Buraya gəldiyimizdən bəri bizim çox səmimi qarşılandığımız üçün Sizə nümayəndə heyəti adından təşəkkürümü bildirmək istəyirəm. Sizin çox gözəl ölkəniz var.

Biz ilk dəfədir ki, sizin ölkənizə səfər edirik. Azərbaycanda artıq şahidi olduğumuz inkişaf və infrastruktur səviyyəsi bizə çox güclü təsir bağışlayıb. Bizim arzumuz iki ölkə arasında qarşılıqlı siyasi

münasibətlərin qurulmasından ibarətdir. Lakin xüsusilə biz iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etmək, həmçinin əməkdaşlıq aparılacaq digər sahələri və ölkələrimiz arasında ticarətin aparılacağı

sahələri tədqiq etmək istəyirik.

Sonra dövlət başçıları birgə nahar etdilər.

AZƏRTAC

Bakıdakı 5 sayılı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub



elektron xidmətlərdən yararlanmaları üçün hər cür şərait var. “ASAN xidmət” mərkəzlərində insanlara müasir texnologiyalar, həmçinin innovasiyalar tətbiq edilməklə xidmət göstərilir. Burada vətəndaşların gözləmələri və vaxtlarını səmərəli keçirmələri üçün funksional yardımçı xidmətlər fəaliyyət göstərir. Mərkəzdə tətbiq olunan innovativ avadanlıqlar Zimbabve Respublikasının Prezidentinə nümayiş etdirilib. Eyni zamanda, vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülüb. Mərkəzlərdə vətəndaş məmnunluğunun təmin olunması

□ **Yanvarın 19-da Zimbabve Respublikasının Prezidenti Emmerson Mnangaqva Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 5 sayılı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.**

Burada ali qonağa “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədli, həyata keçirdiyi xidmət növləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”-in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, Azərbaycanın ixtirəsi və brendi olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, onların rahatlığının və şəffaflığının



təmin olunması, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiqi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.

“ASAN xidmət” mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Vətəndaşların burada bütün növ

istiqamətində arzuolunan nəticələrin əldə edildiyi diqqətə çatdırılıb və bildirilib ki, bu gündək 26 milyondan çox vətəndaşın müraciəti qeydə alınıb.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin onda böyük maraq doğurduğunu vurğulayan Zimbabve Respublikasının Prezidenti Emmerson Mnangaqva kollektive uğurlar arzulayıb.

AZƏRTAC

Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır

□ **Zimbabve Prezidenti Emmerson Mnangaqva Azərbaycan Respublikasına işgüzar səfər etmişdir. Dövlət başçısının xarici səfəri çərçivəsində MDB ölkələri sırasında Rusiya, Belarus və Qazaxıstanla yanaşı, Azərbaycanı da seçmiş ölkə ictimaiyyətləndə razılıq doğurmuşdur. Bu barədə söz düşəndə Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Arif Məhədov dedi:**

– Hesab edirəm ki, Zimbabve liderinin ölkəmizlə bağlı seçimi təsadüfi deyil. Belə ki, Azərbaycan MDB məkanında ən yüksək inkişaf göstəricilərinə malik ölkələrdən biridir. Səfərdən öncə Zimbabve Prezidentinin mətbuat katibi açıqlama ilə çıxış edərək bildirmişdi ki, Azərbaycan və Qazaxıstan enerji resursları ilə zəngin, sürətlə inkişaf edən ölkələrdən biridir. Bu ölkələr həmçinin, mədən, enerji və turizm baxımından da maraq kəşb edir.

Xətilərdəki ki, Zimbabve təbii resurslarla zəngin olsa da, inkişaf baxımından bir sıra ciddi problemlərlə üzləşmişdir.

Bu Afrika ölkəsinin uzun onillər boyu qarşılaşdığı müstəmləkə siyasəti, xarici asılılıq, daxili işlərə müdaxilə və siyasi təzyiqlər Zimbabvenin sosial-iqtisadi problemlərinin daha da dərinləşməsinə səbəb olmuşdur.

Bu baxımdan Zimbabve tərəfi Azərbaycanın düzgün idarəçilik təcrübəsinə, milli maraqları əsasında müstəqil siyasət yürütməsinə, struktur xarakterli, həmçinin, iqtisadi və sosial islahatlar praktikasına ciddi maraq göstərir.

Təsədüfi deyildir ki, Afrika İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın

ASAN xidmət təcrübəsinin Afrika İttifaqının mənzil-qəragahında təqdimatı keçirilmişdir.

Bir məqamı da vurğulamaq istərdim. 1960-1990-cı illərdə Afrika ölkələrindən olan minlərlə tələbə Azərbaycanda təhsil almışdır. İnanıram ki, vaxtilə Azərbaycanda yüksək biliklər almış həmin mütəxəssislər ölkəmizin Afrika qitəsində ən yaxın dostlarına, elçilərinə çevrilə bilər.

Sevindirici haldır ki, bu gün Azərbaycan beynəlxalq münasibətlərdə xoş məramla çıxış edir, davamlı inkişaf töhfə verir və öz uğurlu idarəçilik təcrübəsinin inkişaf etməkdə olan, yaxud az inkişaf etmiş ölkələrlə bölüşməyə hazırdır. Etibarlı, ləyaqətli və beynəlxalq münasibətlərin məsuliyyətli üzvü olaraq, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır.

Söhbəti qələmə aldı: M.HACIXANLI, “Xalq qəzeti”

Səfər başa çatdı

□ **Zimbabve Respublikasının Prezidenti Emmerson Mnangaqvanın Azərbaycan Respublikasına işgüzar səfəri yanvarın 19-da başa çatıb.**

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Zimbabve Respublikasının Prezidenti Emmerson Mnangaqvanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola saldılar.



AZƏRTAC

Vergilər Nazirliyinin kollektivi 20 Yanvar faciəsinin ildönümünü yad edib

□ **Vergilər Nazirliyi tərəfindən 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr edilən tədbir keçirilib. Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan anım mərasimində əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib.**

Nazirlikdən bildirilib ki, anım tədbirində Azərbaycanın Xalq artisti Fəxrəddin Kərimovun bədi rəhbərliyi və dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri tərəfindən təqdim edilən proqramda milli və xarici bəstəkarların əsərlərindən ibarət ədəbi-bədii kompozisiya ifa olunub.



AZƏRTAC

İtaliyada 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılıb

□ **Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.**



Tədbirdə İtaliyanın elmi-akademik dairələrinin nümayəndələri, Azərbaycan icmasının üzvləri, habelə müxtəlif universitetlərdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir

dəqiqlik sükutla yad olunub.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədov çıxış edərək ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından irəli gələn gərgin proseslərdən danışdı, Azərbaycanın suverenliyi, iqtisadiyyatı və ərazi

bütövlüyü uğrunda mübarizənin rəmzi olan 20 Yanvar faciəsinin acı nəticələri barədə məlumat verib. Faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında və ona layiqli siyasi-hüquqi qiymət verilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini vurğulayan M.Əhmədovdə bu faciənin Azərbaycan xalqının müstəqillik əzminin güclənməsinə, milli kimliyinin təsdiqinə həlledici təsirindən, habelə ölkəmizin müstəqillik illərində keçdiyi yoldan bəhs edib.

Roma Sapienza Universitetinin dosenti Daniel Pommier isə çıxışında 20 Yanvar faciəsinin barədə danışdı, hər bir xalqın milli kimliyinin formalaşmasına gətirib çıxaran mühüm hadisələrin məhz toplusu, o cümlədən fərdi şəxslərin təcrübəsindən qaynaqlandığını bildirib. Bu xüsusda o, 20 Yanvar hadisələrinin qurbanlarından olan İlham və Fəridənin faciəvi həyatından söz açıb, əbədi qəhrəmanlıq və sevgi hekayəsi kimi yaddaşlarda qalan bu hekayənin fonunda xalqımızın milli kimliyinin təsdiqi prosesindən danışdı.

Sonda Qanlı Yanvar faciəsinə dair sənədli film nümayiş olub.

Asiman ƏSƏDOV, AZƏRTAC-ın xüsusi müxbiri Roma



Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənlərini qorumaq naminə.

Heydər ƏLİYEV
Ümummilli lider

Yanvar mənə dərs oldu” – deyən Qorbaçov 20 Yanvar qırğının məsuliyyətini dalayısı yolla olsa da, etiraf etmişdir: “Bu faciəli hadisədən dərs götürdüm. Hakimiyyət ekstremal situasiyada güc tətbiqindən imtina edə bilməz. Ancaq bu aksiya mütləq olaraq əsaslandırılmalı və çox sərt tədbirlərlə bağlı addım məhdudlaşdırılmalıdır. Problemin həlli yalnız siyasi yolla tapılmalıdır”.

Bunu dərk etmək üçün illər

HEYDƏR ƏLİYEV və 20 Yanvar həqiqətləri

☐ **Azərbaycan xalqının ümummilli lideri**

Heydər Əliyevin liderlik fəaliyyəti xalqımızın çağdaş tarixinin yarım əsrlik bir dövrünün başlıca yönünü və məzmununu təşkil edir. Ulu öndər tarix yaradan bir şəxsiyyət olmaqla yanaşı, həm də tarixi hadisələrə ən doğru-düzgün qiymət verən mütəfəkkir dövlət xadimi, misilsiz bir şəxsiyyətdir. Bu baxımdan dahi siyasətçinin 20 Yanvar hadisələri ilə bağlı siyasəti fəaliyyəti və bu faciəyə verdiyi qiymət özü müəmməl bir tarixi nümunədir.

Xalqımızın böyük oğlu Heydər Əliyev, hər şeydən əvvəl, bu faciəni Azərbaycanı qarşı tərədlənmiş başəri cinayət adlandırmışdır. İkincisi, 20 Yanvar xalqımızın həyatında dərin və sonsuz hüzn tərətməsinə bax-mayaraq, ulu öndər onu tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirmiş, yeni nəsillər üçün örnək səviyyəsinə yüksəltdir-mişdir. Üçüncüsü, müstəqilliyimizin banisi faciə qurbanlarını xatirəsinin əbədiləşdirilməsi, onun zərərçidələrinə dövlət qayğısı göstərilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmiş-dir. 20 yanvar hadisəsi ilə bağlı ulu öndərin mövqeyi, açıqla-maları, atdığı addımlar 3 onillik öncə baş vermmiş müəkkəb və qanlı hadisələrini mahiyyətini anlamaqda, onun ibrət dərslərini öyrənməkdə xalqımızın qiyəmtli mənəvi qaynağıdır.

Biz yaxın tarixin müd-
hiş faciəsinə Heydər Əliyevin
nəzərləri ilə baxanda nələri görür
və yeğin edirik? 1990-cı il yan-
varın 19-dan 20-nə keçən gecə
o vaxtki sovet rəhbərliyinin ali
vəzifə borcuna və adi insanlıq
xislətinə zidd olaraq, bütün qoşun
növrlərini səfərbər etməkklə, güc
nəzirlərinin bilavasitə iştirakı
ilə ittifaq dövlətinin müttəfiq bir
subyekti olan Azərbaycan SSR-in
paytaxtına irimiqyaslı hücum
təşkil etməsi, nəticədə çox sayda
dinc insanın qətlə yetirilməsi və
yarananması uşaqları-böyüye,
qadından-qocaya hamını aya-
ğa qaldırdı, nifrət və qəzəb adlı
nəhəng bir tonqal alovlandırdı.

Töredilmiş vèhsiliyin qanlı
göüntüleri, yayanaknar izleri
milyonlarla insanı yùksek bir
càrayan kimi silkèleyib eyni
màcraya yöneltti. Yumurq halina
gelmis xalqimiz heç bir herbî
gücün ram ede bilmeyecəyi
qùdrətli bir sipərə döndü. Şəhərə
yeridilmiş zəhmli bir güc-gecə
yatmış şəhərin başında fırtına
qoparmış müasir herbî texnika-
nın və mərkəzi obyektlərə sıx-sıx
yerləşdirilmiş qusun bölüklerinin
özü şəhərin açılması ilə güclü

**bir qasırğanın qoynuna düşüb
acizləsdi.**

Gecenin qana bələdiyi
şəhərin yaralarına qor işıq salan
o qırqın şəhəri vətəndaşı olduğu
dövlətdən xəyanət və qəddarlıq
görmüş xalqımız qor axınları
Mərkəzi Komitə deyilən respub-
likanın baş qərarğına tərəf
axışib, gecəni burada keçirmiş,
qorxub-çəkinmədən yerində
dayanaraq zirehli texnikanın
əhatəsində qalmış dinc, əliyalın
soydaşlarımız qoşulmağa can
atırdı. Qəzəblənmiş insan seli
çox keçmədi ki, zirehli texnika-
dan “hərülümüş” demər əslari
uçuraraq, sanki, alov püskürən
böyük bir vulkana döndü.

Qəzəb püskürən çıxışlarda qanlı
ədalətsizlik hiddətlə lənətlənir,
sovet rəhbəri Mixail Qorbaçov
cellad andlandırıldı. İmperiya-
nın döndürdüyü böyük, cənubun
isə ən böyük şəhəri gecənin
qaranlığında gülləbaran edərək
işğal etmiş sovet rejimi öz qanlı
əməlinin girovuna çevrilərək bu
mənşərləri azıcılıq seyr etməyə
məhkum olmuşdu.

O anlarda və saatlarda
Bakıda baş verənləri nəfəs
dəmədən izləyən Kremlin gücü
bir ona çatırdı ki, hər yeri si-
lahlı nəzarətdə saxlasın, bir də
Azərbaycanda yaratdığı infor-
masiya zülmətində baş verənləri
dünya ictimaiyyətindən gizlətsin.
az-çox sızan məlumatları isə
"zəruri addım, vəziyyətin nizama
salınması" kimi qələmə versin.

O aylarda və illərdə, elə həmin gecə də Azərbaycan xalqı ona görə ayaya qalxmışdı ki, Qorbaçovun özünə anlat-sın: "Torpaqdan pay olmaz!" "Həddini aşmış erməniləri yerinə oturdun!" O gecə ermənilərə güzəşt getməməyin heylfini azərbaycanlıların almaq istəyə bədnam "baş katib" bununla öz karyerasına da sağalmaz zərbə vurmuşdu.

Həmin məqamda
Moskvada – sovet diktatoru
M.Qorbaçovun qulağının dibində
qəfil baş verən hadisə isə onu
kəskin diksindirməklə yanaşı,
Bakı qırğınının gizlinlərini bütün

dünyaya bayan etdi. Ermənistanı
sovet rəhbərinin Qarabağı asan-
lıqla ermənilərə hədiyyə etmək
üçün SSRİ-nin ali rəhbərliyindən
uzaqlaşdırıldı və ciddi nəzarət
altında saxlatıldı dünya şöhrətli
siyasət və dövlət xadimi,
Azərbaycan xalqının ümummil-
li lideri səviyyəsinə yüksəlmiş
dahi şəxsiyyət Heydər Əliyev
bütün maneələri aşaraq faciənin
şəhəri şübn Moskvada bir parça
Azərbaycan sayılan respublikamız-
nın Daimi Nümayəndəliyinə gəldi,
dərindən hüzn içərisində xalqımı-
za başsağlığı verdi. Ulu öndər
Vətəninin harayına yetişərək
bəynəlxalq mətbuat konfransı
keçirdi, Bakı həqiqətlərini bütün
dünyaya yayılması üçün geniş bir
qarı açdı.

M.Qorbaçovun Azərbaycana müsabitətdə gizinlin hazırlıqları məkrli "cəza" aklısıya bax beləcə fiaskoya uğradı. Şübhəsiz, Krem linə o zamankı ağıası Azərbaycan xalqlını yaxşı tanımadıqlını anlama lı olmuş, uğursuzluğa düşər olduqlunun ağırsını çəkmişdi. İllər sonra işe "əsas günahı" Qarabağ hadisələrində görən Qorbaçov, görəsən, 1988-ci ildə "Qarabağ cinini" şüşədən çıxaran nə düşmüşmüdü? Belkə, ele bilmişdi ki, dünyanın ən gözəl bir məkanını min illər boyu öz qanı-canı ilə qoruyub Vətən eləmiş Azərbaycan xalqlı onun xatirine Qarabağı sınıya qoyub özge torpaqlarına təşnə olan ermənilərə peşkeş edəcəklər!

Bu qanlı hadisələrdən yaxınını kənara çəkməyə cəsanatın M.Qorbaçov riyakarcasına sovet qoşunlarının Bakıya hərbi müdaxiləsinə onu "fövqəladə şəraitin" məcbur etdiyini bildirmişdi: "1990-cı ilin yanvarında fövqəladə şərait bitdi fövqəladə vəziyyətin elan edilməsinə məcbur etdi. Bu addım daha çox qarın axıldmasının qarşısını almaq üçün atıldı".

Moskvada Azərbaycan Nümayəndəliyinə keçirdiyi mətbuat konfransında isə xalqımızın qeyrətli oğlu Heydər Əliyev vətənpəşar vaxtında nizama salmağın mümkünlüyünü necə aydın göstərmişdi: "Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərlərsə münəqişə gedir. Həmin münəqişəni Dağılı Qarabağı və onun ətrafında baş verən hadisələr törətməşdir. Azərbaycan və Ermənistan, eləcə də, ölkənin əli siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərsə münəqişəyə son qoymaq və milli mənsubiyyətdən əslilə umımaq hər bir adamın ümü-

lazım idi mi? Belə sərt tədbirlərə ehtiyac olmadığını, qarşıdurmanı arızada qaldırmağı və vəziyyətin nizama salınmasını dinc üsullarla da həyata keçirməyin mümkünliyünü Qorbaçovun özünə siyasi rəqib seçdiyi Heydər Əliyev Azərbaycan Nümayəndəliyindəki bəyanatında qətiyyətlə söyləmişdi: "Hesab edərim ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir. Sərhədlərə edilən təcavüzü vaxtında aradan qaldırmaq mümkün idi. Axı üç ay əvvəl sərhəd zolağı ilə bəzi camaat öz tələblərini irəli sürmüşdü. Fəqət heç kəs onlarla görüşmək, izahat işi aparmaq və lazımi ölçü götürmək istəməmişdir. Təkrar edərim: camaatı sakitləşdirmək üçün də imkanları tükənməmişdir."

Hemın beyanatla ulu önderın Kremlın beşadımıında söylediklerı Qorbaçoğın gecikmiş etrafındaki argümentlerin yalan olduğunı iller önce şübata yetirmişdir: “Bütün vazıyetlerde hesab edirim ki, meseleı siyasi cehatden tenzılemek, xalqa mükalimeye girmek üçün elverişli imkanlar olmuştur. Lakin onlardan semareli istifade edilmemişdir. Nehayet, 19-dan 20-ne keçen gece sovet ordusunun, SSRİ DİN-in büyük kontingentı Bakı şehrine yerilmiştir. Neticesi işe göz qabağındır. Bunun törëtdiğy facielel hamımıza mälumdur. Belä qerar qëbul etmiş adamların hareketini siyasi qëbahat sayıram. Belı, kobud siyasi sehv buraxılmışdır. Bütün bunlar qabaqcadan nezere alınmalı ve vaxtında vacib, zëruı tedbirler qëbul edilmeli idi. Ordu yerilmiş, günahsız adamlar helak olmuştur”.

Azərbaycan xalqının həqiqi lideri həmin bəyanatında söylədiyi bu fikirlə Qorbaçovun gələcək qənaətinə, azı, 20 il qabaqlamışdır: "Zənnimcə, ölkənin ali siyasi rəhbərliyinə vəziyyəti barədə vaxtında kifayət qədər düzgün, dəqiq, obyektiv informasiyalar çatdırılmamışdır. Rəhbərlik çaşqınlığa salındığından belə qərar qəbul etmişdir". Ulu öndər öz yekun qənaətinə isə belə ifadə etmişdir: "Qırğın törədənələri hamısı layiqincə cəzalandırılmalıdır".

Böyük siyasət və dövlət xadimi Heydər Əliyev az sonra Vətənə dönəndə Mixail Qorbaçovun 20 Yanvarla bağlı cinayətinə belə

qiyəmet vermədi: “Azərbaycan Respublikasının ali hakimiyyət orqanından tələb etməliyə ki, qısa müddətdə, yaxud heç olmasa növbəti sessiyada bir məsələ müzakirə olunsun. Yanvar hadisələrinə siyasi qiymət verilsin və bir hadisənin günahkarları - kim olursa-olsun, Qorbaçov-dan tutmuş aşağı respublika rəhbərlərinə kimi, keçmiş, ya indiki - fərqi yoxdur, bu, xalqa qarşı cinayətdir - cəzalandırılsın. Bir nəfəri öldürənə qanunlara görə ən yüksək cəza verilsin. Ancaq burada gör nə qədər adam həlak olub-

dur - bir nəfər günahkar meydana çıxmayıbdir. Bu qədar qanunsuzluğa, demokratiyanın bu qədər pozulmasına dözmək olmaz. Ona görə bu məsələyə biz özümüz siyasi qiymət verməliyik, respublikanı Ali hakimiyyət orqanından tələb etməliyik ki, buna baxsın və günahkarları cəzalandırsın”.

1990-cı ilin iyulunda Moskvadan Vətəne qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin ki noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Heydər Əliyev hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən öz millətinin hüquqlarının müdafiəsinə qalxdığını sübut etdi. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi Azərbaycan rəhbərliyindən tələb edildi.

Ölkəmiz müstəqilliyi qazan-
dıqdan sonra da 1993-cü il
qəder iqtidarda olanların heç biri
faciə ilə bağlı əsl həqiqəti aşkar
etməyə özündə cəsarət tapmadı.
20 Yanvar hadisələrinə siyasi-
hüquqi qiymət verilməsi ilə bağlı
kifayət qədər vaxtları və imkanları
olsa da, istər Ayaz Mütəllibov
iqtidarı, istərsə də AXC–Müsavat
qaragüruhu bunu etmədi. Baxma-
yaraq ki, hadisəyə siyasi-hüquqi
qiymət verilməsi istiqamətində
çox iş gömək olardı. Əksinə,
onlar müxtəlif səthi qərarlar qəbul
edə-edə və ya etdirə-etdirə həmin
günün müsbətisərləri xalqımıza
unutdurmağa çalışdılar.

Yalnız ümmumillî lider Heydər Əliyevən ölkə rəhbərliyinə qaydıxından sonra 1994-cü ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müsavirədə ulu öndər Heydər Əliyev bu barədə deyirdi: "Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənənlidirləmmişdir. Görünür ki, öten yaxın illərdəki Sovetlər birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeələri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər".

Ulu önderin 20 Yanvar
faciəsinin 4-cü ildönümünün
keçirilməsi ilə bağlı 1994-cü
il yanvarın 5-də imzaladığı
fərmanda həm də Milli Məclisə
hədisəyə tam siyasi-hüquqi
qiymət verməsi tövsiyə olunurdu.

Hamımız yaşlı xatırlayıyıq ki, pensiyada olan Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmişdi, öz etiraz səsinə ucaltmışdı. O vaxt Sovet İttifaqının çökməsinə hələ iki il vaxt qalırdı. Biz o vaxt Sovet İttifaqının rəhbərliyinə qarşı açıq ittihamları, demək olar ki, çox nadir hallarda görürdük. Bu, böyük cəsarət tələb edirdi. Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqa bərabər, birlikdə idi.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti



Bu qiymət xalqımızın müstəqillik yolunda çarpmasından dolğun mənzərəsini əks etdirməli idi. 1994-cü il mart ayının 29-da ölkə parlamenti "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi. Beləliklə də 20 Yanvar faciəsi məhz Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.

Ümummillî lider Heydər 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətə yanaşırdı. Ulu öndər hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələrək ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər xiyabanında ucalan “Əbədi məşəl” abidə kompleksində məhər Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə əhəmiyyətli olaraq inşa olunub. Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımız “20 Yanvar şəhidi” fəxri adı verilib.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdiren Prezident İlham Əliyev Şəhidlir adını uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə kompleksinin önünə ekilil qoyur.

Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin ebadətləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanı ilə şəhid ailələrinə təqaüd verilir. Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər Liyayanın da əsaslı təmir və yenidənqurma işləri aparılır.

Sovet qoşunlarının
Azerbaycanda törətdiyə qanlı
qırğında 29 il keçməsinə baxma-
yaraq, xalqımız o müdhiş gecenin
faciəsinin ağrısı ilə yaşayır, bu
vəhşiliyi törədənlərə, xeyənət
və felakətin səbəbkarlarına
öz dərin nifrətini bildirir.
Azerbaycan xalqı öz qəhrəman
övladlarının fədakarlığını yüksək
qiymətləndirərək hər il 20 Yan-

varda onların xatirəsini dərin
ehtiramla yad edir. Hər il dövlət
səviyyəsində geniş tədbirlər planı
hazırlanaraq həyata keçirilir, qanlı
qırğının ildönümü respublikanın
bütün şəhər və rayonlarında qeyd
olunur.

Xalq o günlərdə böyük bir həqiqəti-- həqiqi liderin meyyəndə olmamasını da bütün mahiyyətində ləis dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin-- qüdrətli liderin yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. 20 Yanvar günündə xalqının səsinə hər kəsədən əvvəl səS verən də Heydər Əliyev oldu. Ümmumillii li- der 1990-cı il yanvarın 21-də oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə Ələmkəzin Mosk- vadakı Daimi Nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazı- nı bildirdi, faciəni törədənləri, şəxssən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.

SSRI-nin hələ hökm sürdü-yü bir vaxtda belə bir addım, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ulı öndər Heydər Əliyev və oğlu İlham Əliyev bununla, hər şeydən əvvəl, Vətən, xalq qarşısında vətəndaşlıq borclarını və milli mövqelərini nümayiş etdirdilər. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyənətini həm də faciəyə verilən ilk siyasi qiymət idi – öz də imperiyanın mərkəzində, Moskvada.

20 Yanvar hadisələri
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və layəqətini uca tutan Vətən övladları canlarını keçərkə şəhidlik zirvəsinə yüksəldilər. Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.

Nəhayət, ümummillil lider
Heydər Əliyevdən dediyi kimi, 20
Yanvar Azərbaycanı tarixində
qanlı yazılmış bir səhifədir, ancaq
o, təkca faciə deyil. Bu tarix
Azərbaycanın istiqlal yolunun
ilk zirvəsi, millil məfkuremizin,
azadlıq istəyinin oyanış gününü idi.
Bu, uzun illər sovet imperiyasının
əsaretində yaşayan xalqın azadlıq
sesini ucaldığı, öz suverenliyi
ugrunda cəsəət nümayiş etdirdi-
yi şəreəli bir tarixdir.

Tahir AYDINOĞLU,
"Xalq qəzeti"

HİKMƏT BABAOĞLU: Avropa Parlamentinin qərzli qətnaməsi Soros şəbəkəsinin ifşası ilə nəticələndi



□ **Avropa Parlamentində Mehman Hüseynovla bağlı qətnamənin qəbul olunması, ilk növbədə, onu göstərir ki, elə əvvəldən bu məsələ ölkəmizə qarşı antiAzərbaycan mərkəzlər tərəfindən qurulmuş bir oyun, yazılmış bir siyasi ssenari idi. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu Avropa Parlamentində M.Hüseynovla bağlı qətnamənin qəbuluna münasibət bildirərkən deyib.**

Deputat qeyd edib ki, M.Hüseynov özü vəziyyətinin yaxşı olduğunu, açıq aksiyasını dayandırdığını, hüquqlarının qorunduğunu, ona qarşı heç bir təzyiqin olmadığını bildirə də, üstəlik, Azərbaycanda olan Avropa İttifaqına üzv ölkələrin diplomatik korpuslarının nümayəndələri də onunla görüşdə iştirak edərək bu deyilənləri təsdiq etsələr də, beynəlxalq Soros şəbəkəsi bu mövzudan əl çəkmək istəmir. Bunu Azərbaycana qarşı siyasi şantaj vasitəsinə çevirməyə davam edir. Ancaq həqiqət isə bundan ibarətdir ki, Azərbaycan dövləti üçün onun hər bir vətəndaşı qiymətlidir və kiməsə qarşı humanist davranmaq lazımdır, bunu artıqlaması ilə edir. Yeter ki, heç kəs azadlıq və hüquq məsələsinə siyasi alver predmetinə çevirməsin.

H.Babaoğlunun sözlərinə görə, bu qətnamənin müəllifinin kimliyinə nəzər salsaq görürük ki, burada

birbaşa bütün postsovet məkanında rəngli inqilabların müəllifi kimi tanınan Sorosun dəst-xətti aydın görünür: "Rebekka Harms Sorosa yaxın olan şəxslərdən biridir. Bir sıra hallarda rəngli inqilablara ilhamverici və dəstəkverici kimi çıxış edib. Eyni zamanda, Avronestdə daima bu cür məsələləri dəstəkləyib. Analiz etsək görərik ki, struktural formada beynəlxalq təşkilatlara yerləşdirilmiş Soros şəbəkəsi milli dövlətlərə qarşı müxtəlif inqilab ssenariləri yazmaqla sabitliyi pozmaq, beləliklə, həmin dövlətlərin intellektual və maddi resurslarını mənimləmək niyyətindədir. Düşünürəm ki, qısa müddətdə davam edən bu ssenari istər beynəlxalq, istərsə də Azərbaycan ictimaiyyəti tərəfindən düzgün əsaslarla dərk edilib, eyni zamanda Soros şəbəkəsinin özünüifşası ilə nəticələndi. Bənzər ssenarilər vaxtaşırı təkrar edildiyi üçün, fikrimcə,

Azərbaycan ictimaiyyəti şüuru bu cür hadisələrə qarşı siyasi immunitetə malikdir. Çünki bənzər ssenarilər dəfələrlə Azərbaycanın üzərində oynanıb".

Millət vəkili bildirib ki, bu cür ssenarilərin məqsədi xaos, qarşıdurma yaratmaq, beləliklə, həm də Qarabağ probleminin həllini unudurmaqdır: "Biz bilirik ki, Azərbaycan 2019-cu ildə problemin həlli ilə bağlı mühüm hədəflər müəyyənləşdirib. Bununla bağlı bir sıra yeni gözləntilər var. Məhz Azərbaycanın siyasi gündəmini dəyişdirərək, bu məsələləri unuduraraq guya demokratiya, insan hüquqları kimi süni məsələlərlə gündəm yaratmaq məqsədilə yazılmış bir ssenari həyata keçirməyə cəhd edilib. Ancaq Azərbaycan ictimaiyyəti nəyin doğru olduğunu daha dəqiq bilir, öz milli məqsədlərinə çatmaq üçün öz prinsiplərini mövqeyini və hərəkətlərini davam etdirəcək".

Əflatun Amaşov: Avropa Parlamenti kimi nüfuzlu qurumlar qərzli qətnamələr qəbul etməklə öz dəyər və prinsiplərini aləmə çevirməməlidirlər



□ **Avropa Parlamentinin (AP) "Azərbaycanda Mehman Hüseynovun işi" adlı qətnaməsi ümumən ölkəmizə ünvanlanmış qərzin növbəti nümunəsidir. Qətnamə açıq demarş tonludur, ondan hegemonluq duyulur. Belə hal yolverilməzdir. Bunu Trend-ə açıqlamasında Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.**

Ə.Amaşov bildirib ki, ümumən hansısa sənədə münasibət bildirərkən ona kompleks yanaşmaq lazımdır: "Avropa Parlamentinin qətnaməsi Azərbaycana baxışın kompleks ifadəsidir. Baxış isə qərarəldir. Diqqət yetirək: qətnamədə Azərbaycanda LGBT ilə bağlı da narahatlıq bildirilir və hakimiyyət LGBT ilə çalışan hüquq müdafiəçilərinə əngəl törətməyə və onları qorxutmağa çağırılır. Anlamaq olmur, Avropa Parlamenti bu sahədə narahatlığın mövcudluğunu necə müəyyənləşdirir? Görəsən, hansı hüquq müdafiəçiləri LGBT ilə işləmək istəyib, ancaq məhdudiyyətlərə məruz qalıblar? Göründüyü kimi, qeyri-ciddi yanaşma, konkretlikdən uzaq ifadə tərzir və bu, təsadüfi deyil, məqsədlidir. Yəni öz ələmlərində Azərbaycanı hər sahədə neqativ göstərmək istəyiblər. Konkret şəxs, bu halda jurnalistin adı ilə adlandırılmış qətnaməyə bu

cür qeyri-ciddi, hətta nəzəri baxımdan heç bir əsası olmayan fikri daxil etmək çoxmu vacib idi?"

Ə.Amaşov bildirib ki, məlum qətnamədə guya Azərbaycan hakimiyyətinin ölkədəki pozuntulara görə öz ünvanına olan tənqidləri yumşaltmaq üçün Avropa Şurasının bəzi üzvlərini ələ aldığı iddia olunur: "Belə bir fikrin səslənməsi Avropadakı bəzi dairələrin öz maraq və mənafehləri naminə hər yola əl atmağa cəhd etməklərinin növbəti təsdiqidir. Bu fikir nəinki qeyri-ciddidir, eyni zamanda, bütün etik prinsiplərin aşınmasıdır, bütövlükdə Avropa dəyərlərinə həqarətdir. Avropa Şurasının üzvləri nəyinə müqabilində ələ alınan şəxslərdirsə, əslində, deyiləcək başqa söz də qalmır".

Deputatın fikrincə, jurnalistlərin hüquqi məsuliyyətə cəlb edilmələri, həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaları söz və

ifadə azadlığı prinsiplərinə istər-istəməz xələf gətirir: "İstər Azərbaycan olsun, istərsə də bir başqa ölkə, məsələ belədir. Çünki jurnalistika ictimai cəhəyə malik peşədir və cəmiyyət üzvləri, sadə vətəndaşlar jurnalistlərdən nümunə götürürlər. Ancaq bu da bir realılıqdır ki, jurnalistlərin hüquqazidd hərəkətləri də daha xoşagəlməz tendensiyalara yol açır. Jurnalist bilərəkdən kimisə təhqirlərə məruz qoyursa, kiməsə böhtan atırsa, kiminsə şəxsi həyatına müdaxilə edərsə, siyasi oyunlarda iştirakçıya çevrilirsə, öz üzərindən hansısa planların qurulmasına imkan yaradır, bundan cəmiyyət zərər çəkir. Qətnamədə adları çəkilən şəxslərə gəldikdə isə onlara qarşı irəli sürülmüş ittihamlar konkretidir. Bu ittihamları söz və ifadə azadlığı ilə bağlamaq düzgün deyil".

Mətbuat Şurasının sədri onu da bildirib ki, Avropa Parlamenti kimi nüfuzlu qurumlar ziddiyyətli mövqe tutmamalı, məsələlərə daha geniş kontekstdə yanaşmalı, müəyyən siyasi maraqlar üçün alət olmamalı, öz dəyər və prinsiplərini aləmə çevirməməlidirlər: "Kənardan hər şey çox yaxşı görünür. Azərbaycana qarşı hansı siyasi oyunların oynandığı, hansı təzyiq vasitələrindən istifadə edildiyi də məlumdur. Hesab edirəm ki, bu yanaşmadan əl çəkilməli, qarşılıqlı səmimiyyətə əsaslanmış bərabər səviyyəli münasibətlər qurulmalıdır. Faydalı əməkdaşlıq məhz bu zaman mümkündür. Tanrı həbsxanada olan hər kəsin qapısını açsın, o cümlədən Mehman Hüseynovun da, qeyrilərinin də. Avropa Parlamenti də bunu səmimi şəkildə istəməlidir, elə davranmamalıdır ki, Azərbaycandakı bütün qapıların bağlı saxlanılmasında maraqlı olduquna dair təəssürat formalaşsın".

Zimbabve Azərbaycanın düzgün idarəçilik təcrübəsinə, iqtisadi və sosial islahatlar praktikasına ciddi maraq göstərir

□ **Bunu Milli Məclisin deputatı Tahir Rzayev Zimbabve Prezidenti Emmerson Mnangagwanın Azərbaycana səfərini şərh edərkən deyib. Deputatın sözlərinə görə, Azərbaycanın mədən sənayesini effektiv şəkildə idarə etməsi, neft-qaz sektorundan əldə edilən gəlirlərin şəffaflığını təmin etməsi və iqtisadiyyatın digər sektorlarına düşünülmüş şəkildə investisiyaların qoyulması, ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunun, neqliyyat infrastrukturunun və kənd təsərrüfatının inkişafı və digər sahələrdə olan nailiyyətlərimiz maraqlı nümunə kimi qəbul olunur: "Bu baxımdan Zimbabve daxil olmaqla, əksər Afrika ölkələri tərəfindən Azərbaycanın BMT tərəfindən müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində əldə etdiyi nailiyyətlər uğurlu təcrübə kimi nəzərdən keçirilir".**

T.Rzayev əlavə edib ki, Zimbabve Prezidenti E.Mnangagwa xarici

səfəri çərçivəsində MDB ölkələri sırasında məhz Azərbaycan, Rusi-

ya, Belarus və Qazaxıstanı seçib: "Zimbabve tərəfi sadalanan ölkələrin MDB məkanında ən yüksək inkişaf göstəricisinə malik olduğunu nəzərə alaraq, təcrübə mübadiləsinin aparılması, yeni iqtisadi və ticarət əməkdaşlığı imkanlarının araşdırılması və sərmayələr üçün məhz bu ölkələri seçib".

Deputat hesab edir ki, Zimbabvenin də fəal iştirak etdiyi Qoşulmamama Hərəkatına Azərbaycan 2019-2022-ci illərdə sədrlik edəcək: "Azərbaycan beynəlxalq münasibətlərdə xoş mərəmlə çıxış edir, davamlı inkişafa töhfə verir və öz uğurlu idarəçilik təcrübəsini inkişaf etməkdə olan və ya az inkişaf etmiş ölkələrlə bölüşməyə hazır-



dır. Etibarlı, ləyaqətli və beynəlxalq münasibətlərin məsuliyyətli üzvü olan Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır".

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı

□ **Bakı Şəhər Baş Polis İdarəsi yanvarın 19-da paytaxtda keçirilən razılaşdırılmış mitinqlə bağlı məlumat yayıb.**

İdarədən AZƏRTAC-a bildiriblər ki, yanvarın 19-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirilib. Saat 15.00-dan 17.00-dək davam edən

toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönlümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800-dək olan üzvü və təəssübkeşi iştirak edib.

Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Qardaş Türkiyə Bakı qətləminin ağrıqlarını hüznə xatırlayır

□ **Qan yaddaşımızda əbədi yaşayacaq 20 Yanvar faciəsi 29 il əvvəl olduğu kimi, bütün türk dünyasında, o cümlədən Türkiyədə də hüzn günü kimi geniş qeyd edilir. Bu barədə əməkdaşımız Namiq Qədimoglundun qardaş ölkənin İzmir şəhərindən redaksiyamıza göndərdiyi məlumatda deyilir:**



— 20 Yanvarın ildönümü ilə bağlı müsahibə-miz olan Egey Universitetinin professoru Müge Elden bildirdi ki, Azərbaycanın müstəqillik qazandığı illər ərəfəsində törədilən bu qanlı faciə o zaman Türkiyənin hər yerində, o cümlədən ölkənin üçüncü böyük şəhəri olan İzmirdə də böyük etirazlarla qarşılanmışdı. Şəhərin küçə və meydanlarında düzenlənən etiraz mitinq və yürüşləri izmirilərin təcavüzə məruz qalmış qardaşlarımıza həmrəyliyinə ifadəsi idi. Onda əlaqələr, əslində, bu qədər yaxın və geniş deyildi, hətta yox səviyyəsində idi. Amma izmirilər mətbuatdan aldığı məlumat əsasında Bakı olaylarını özlərinin faciəsi kimi qəbul etmişdilər.

— Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş hadisələr tarixdə keçmiş sovet dövlətinin hərbi maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi təcavüz, insan-

lığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərəzi bütövlüyü uğrunda mübarizədə qalmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaranılması totalitar sovet rejiminin süqutunu sürətləndirməklə, onun cinayətkar mahiyyətini bütün dünyaya nümayiş etdirdi.

O zaman Bakıda törədilən qırğının ağrısı bizi də eynilə sızlatdı, həmin ağrı bu gün də canımızdadır. 29 il əvvəl baş verən və hər il böyük bir izdihamla yad edilən 20 Yanvar bütün türk dünyasının qan yaddaşında yaşayacaqdır, Azərbaycan şəhidlərinin hüneri heç vaxt unudulmayacaqdır.

Uzun illər media tədqiqatları ilə məşğul olan Müge xanım sonda bildirdi ki, regionda təhlükəsizliyin təminatında, bütün münaqişələrin sülh yolu ilə həllində maraqlı olan dövlətlərimiz dünyanın ən nüfuzlu təşkilatlarında eyni mövqedən çıxış edərək, həm Azərbaycanın, həm də Türkiyənin üzlaşdığı problemlərin və münaqişələrin həllində beynəlxalq təşkilatları ədalətli mövqe nümayiş etdirməyə çağırması, ikili siyasətin bu gün yaratdığı problemləri aradan qaldırmağa ortaq maraqlarından irəli gəlir. Rəsmi Ankara daim Azərbaycanın yanında olduğunu bəyan edir. Azərbaycan və Türkiyə iki dövlət olsa da, ümumi hədəfləri bərdi. Bu həm də xalqlarımızın birliyinin təntənəsidir.

Hazırladı: T. TURAN, "Xalq qəzeti"

Aureliya Qriqoriu: 1990-cı ilin 20 Yanvar gecəsi Bakıda baş verən cinayətlər cəzasız qalmamalıdır!

□ **Moldova İctimai Palatasının sədri, siyasi xadim Aureliya Qriqoriu 20 Yanvar faciəsi ilə bağlı Trend-ə açıqlamasında deyib:**

"1990-cı il 20 Yanvar faciəsi SSRİ-nin öz xalqına və vətəndaşlarına qarşı ordudan istifadə etməsinin qara səhifəsi kimi əbədi olaraq müasir tarixə yazılıb. Azərbaycanın suverenliyi və müstəqilliyini dəstəkləmək üçün Bakıda keçirilmiş dinc nümayiş sovet ordusu tərəfindən silah və tanklarla gülləbaran edilib. Sovet ordusu hissələrinin, daxil qoşunların və xüsusi təyinatlı qüvvələrin böyük kontingentinin Bakını işğal etməsi xüsusi qəddarlıq və görülməmiş vəhşiliklərlə baş verib. Dinc əhali qətlə yetirilib, yüzlərlə insan öldürülüb, yaralanıb və itkin düşüb".

A.Qriqoriu qeyd edib ki, ordunun Bakıya yeridilməsi

və fəvqəladə vəziyyət elan olunması SSRİ Konstitusiyasının (119-cu maddə), Azərbaycan SSR Konstitusiyasının (71-ci maddə), "Vətəndaş və siyasi hüquqlar" haqqında beynəlxalq paktın (1-ci maddə) kobud şəkildə pozulması idi: "Azərbaycan Respublikasının suverenlik hüququ qəddarlıqla pozulmuş, dinc nümayiş keçirmək, ifadə azadlığı, müliyyət kimi təməl insan hüquqlarının pozulmasına kobudcasına yol verilmişdi. Və təəssüf ki, dünyada bu hadisələr haqqında az şey məlumdur.

Məhz bu qanlı və utanverici hadisədən son-



ra Sovet İttifaqının sürətlə dağılması baş verdi. Dövlət öz vətəndaşlarının hüquqlarını, öz xalqına, xüsusilə Bakı şəhərinin və Azərbaycan Respublikasının əhalisinə qarşı cinayət törətmədi. İnsanlara hədəf kimi, əsasən qürbətindən, yeganə məqsədlə - öldürmək üçün güllə atılıb. Bu cür cinayətlər cəzasız qalmamalıdır. Beynəlxalq humanitar hüquq normalarına görə, bu

cinayət əməlini törədənlər müəyyənləşdirilməli və məhkəməyə təslim edilməlidirlər".

Moldovalı siyasi xadimin sözlərinə görə, 1990-cı il hadisələrindən danışarkən, ilk növbədə, Sovet İttifaqının məlumat məkanının qapallığını nəzərə almaq lazımdır: "İndiyədək həmin faciəvi hadisənin detalları yalnız ölkənin rəhbər şəxsləri, eləcə də qanlı cinayətlərin birbaşa iştirakçıları barədə açılan cinayət işləri çərçivəsində nəzərdən keçirilib".

A.Qriqoriu qeyd edib ki, beynəlxalq hüquq prinsiplərinə, insan hüquqlarına riayət olunmasına dünya təəssüf ki, hələ də ikili standartlarla yanaşır: "Bu gün biz 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı faciənin qurbanlarını yada salırıq. Onlar azad-

lıq uğrunda qəhrəmanlardır. Tarixin amansız dərslərini qavramaq lazımdır. Öz vətəndaşlarının güllələnməsi əmrini verən heç bir rejim hakimiyyətdə qala bilməz".

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fəvqəladə vəziyyət elan edilmədən Sovet Ordu hissələri Azərbaycana yeridilərək hərbi cinayət törədilib. Faciə zamanı 147 günahsız insan öldürüldü, 744 nəfər ağır xəsarət aldı, 841 nəfər qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, evlər, şəxsi və dövlət əmlakı dağıldı.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilir.

Müxalifətin növbəti mitinqi də sosial bazanın yoxluğunu təsdiq etdi

□ **Azərbaycan müxalifəti cəmiyyətdə etimadını tamamilə itirməsinə baxmayaraq, yenə də özünü meydanlara atmağın, mitinqlər keçirməkdən əl çəkmir. Dünən Yasamal rayonu ərazisindəki "Məhsul" stadionunda keçirilən növbəti aksiya da dediklərimizi bir daha təsdiq edir. Acınacaqlı haldır ki, bütün müxalifət partiyalarının, onların ətrafında olan müxtəlif təşkilatların birgə keçirdiyi mitinqdə cəmi 2800 nəfərə qədər insan iştirak edib.**

Bundan əlavə, AXC—Müsavat cütüylünün hakimiyyətdə olduğu dövrdəki kimi, indiki mitinq də özünün xəotikliyi, təşkilatçılığın zəifliyi, sistemsiizliyi ilə diqqət cəlb etdi. Yəni tribunada 25 ildən bəri dəyişməyən, "liderlik" iddiasından dönmək fikrində olmayan eyni simalar göründü, eyni şüarlar, eyni

populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər səsləndi. Çıxışçıların qulaqoyurcu səs temblərləri yenidən təkrarlandı. On nəfərə yaxın adamın çıxış etməsinə baxmayaraq, heç bir real siyasi, ictimai, sosial-iqtisadi təklif səslənmədi, konstruktiv ideya irəli sürülmədi. Hakimiyyətin

həyata keçirdiyi genişmiqyaslı islahatlar qarşısında sanki müxalifətin heç bir təklifi yox idi. Eyni zamanda, aksiyada heç bir ziyalının, cəmiyyətdə tanınmış alimlərin, iqtisadçıların iştirak etməməsi də mitinqin dəyərinə həq endirirdi. AXCP sədri Əli Kərimli digər partiyaların rəhbərlərinin aksiyaya qatılmamasından istifadə edərək özünü müxalifətin vahid lideri kimi qələmə verməyə cəhd göstərdi. O, mitinqi təkbəşinə təşkil etdiyini iddia etdi. Kütləyə inanılmaz vədlər verdi. Bundan asan nə ola bilər ki?!

Dünənki mitinqi müşahidə etdikdən sonra bir daha bu qənaətə gəlirsən ki, radikal qrupların sosial bazası yoxdur. 10-dan artıq siyasi

qurumun iştirak etdiyi aksiyada "Məhsul" stadionunun kiçik bir hissəsinin dolmasını başqa cür necə izah etmək olar?! Bu amil bir daha Azərbaycan cəmiyyətinin radikal qrupların çağırışlarına əhəmiyyət vermədiyini, onlara inanmadığını, bu qrupların heç bir sosial dayacağının olmadığını açıq şəkildə nümayiş etdirdi.

Bakı Şəhər Baş Polis İdarəsinin Bakıda keçirilən razılaşdırılmış mitinqlə bağlı məlumatında da bildirilir ki, yanvarın 19-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda keçirdiyi mitinqdə iştirakçıların ümumi



sayı 2800-dək olub. İnanmaq istərdik ki, radikal müxalifət fəalları bir gün sosial bazalarının olmaması faktını etiraf edərkən kənara çəkiləcək, Azərbaycanda gedən sosial-iqtisadi inkişafı maneə olmaqdan vaz keçəcəklər. Bax, bu, ən ağıllı addım olardı.

Hüseyn İBRAHİMOV, AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə doktoru

❑ **29 il bundan əvvəl, yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın qan yaddaşına yazılan, tarixdə unudulması mümkün olmayan, insanlığa sığmayan dəhşətli bir hadisə törədildi: sovet ordu hissələri tərəfindən Azərbaycanda 147 insan qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu...**

O qanlı-qadalı gecədə əvvəlcə xain əllərdən atılan işıqsaçan güllələrin viyıldığı, şəhərə soxulan tankların motorlarının uğultusu eşidildi, az sonra Bakının dalanları, yolları qan gölünə çevrildi. Küçələr tankların əzib keçdiyi məşinlərlə, güllələnmiş bədənələrlə, inildəyən yaralılarla doldu. Şəhər ağır hərbi texnikanın tırtılları altında xarabalığa çevrildi.

O ölümlü-itimli 20 Yanvar faciəsinə uzanan yol başlanğıcını insanların ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində cərəyan edən hadisələrə etirazlarını dilə gətirmək üçün meydanlara, küçələrə axışdığı, ermənilərin Şuşa şəhəri yaxınlığındakı Topxana meşəsini dağıtdığı günlərdən almışdı. O dəhşətli gecəni, həm də erməni separatizminin Kremli tərəfindən rəvac və dəstək verilməsi, respublika rəhbərliyinin isə sərişəsizliyi, milli mənafeyə zidd mövqeyi, müti və xalqına yad Ə.Vəzirovun respublika rəhbərliyinə gətirilməsi, soydaşlarımızın Qərbi Azərbaycandan zorakılıqla qovulması şərtləndirdi.

Tarixin səhifəsinə "Qanlı şənbə gecəsi" kimi yazılan o misilsiz faciəni M.Qorbaçov başda olmaqla Kremlin açıq ermənipərəst mövqə sərgiləməsi, respublika rəhbərliyinin bu vəziyyətlə barışması, Moskvanın iradəsinə boyun əyməsi, bununla da Azərbaycanda narazılığın güclənməsi, ictimai-siyasi böhranın kəskinləşməsi doğurdu. O başçı cinayəti--qırğınları, vəhşilikləri törətməklə M.Qorbaçov xalqın gözünü qorxutmaq, azadlıq ruhunu qan içində boğmaq məqsədi güdürdü.



Adamı dəhşətə gətirən həm də o idi ki, o gecə insanlar xüsusi qəddarlıqla və yaxın məsafədən güllələnmişdilər: Y.Meyeroviç 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmov 23 güllə vurulmuşdu. Xəstəxanalar, "təcili yardım" məşinləri atəşə tutulmuşdu, həkimlər öldürülmüşdü. Yaralılar süngü-bıçaqla qətlə yetirilmişdi. Onların arasında gözələri tutulan, dünya işığından məhrum olan B.Yefimtsev də var idi. Atəş açılanlar sırasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də az deyildi. Onların arasında aşağıda barələrində qısaca bəhs edəcəyim 13 yaşlı iki məktəblinin – Larisa Məmmədova və İlqar İbrahimovun da adları azadlıq, müstəqillik uğrunda mübarizənin günahsız qurbanları sırasına düşdü.

...“Mən üçrəngli bayrağımızı görmək istəyirdim... Mən torpaqlarımızın görünməsi, vətənimizin müdafiəsi üçün küçələrə, meydanlara çıxan adamların arasında olmaq istəyirdim...”. O axşam bu sözləri söyləyən Larisanın

körpə inadı qarşısında yumşalan atası onu da özü ilə işlədiyi Şmidt adına zavodun avtomobil parkına gətirmişdi. Burada qızıcığaz insanların ulduzu və ayparalı bayrağına olan sevgisinin, məhəbbətinin, quduzlaşmış düşməne isə kükrəyən nifrətinin şahidi olmuşdu. Geri qayıdanda... bax, həmin o müəssisənin

yanında “İkarus” avtobusunda oturdular. Yerdə gülləbarana tutulmuşdular. Ata-bala al-qana bələnmişdilər. Qanıqların atası Larisanın bəpbalaca üreyinə sancılmışdı...

O məşum 20 Yanvar gecəsində 13 yaşlı Larisa Məmmədova beləcə namərd gülləsinə tuş gəlməseydi,

çəlladların qurbanına çevrilməseydi, indi ömrünün 42-ci qışını, həyatının isə ən bəxtəvər, xoşbəxt günlərini yaşayırdı...

Larisa Məmmədovanın kompüterin yaddaşına “həkk edilən” və onun dəfn mərasimində evdən son mənzilə qədər yüzlərlə insanı “ardınca aparan” fotosunda qızıcı

Bu gün layla çalmalıyken sən kuklana

Kuklan sənə laylay çalar. Sən özüən də kukla idin. Bu dünyanın əvvəlini, axırını Heç bilmədin. Kim kuklaya güllə atar? Atan oldu.

İnsanlıq, mərhəməti, Ədaləti, həqiqəti

Bir qərəzə satan oldu...

İllər ötüb, nəsillər dəyişsə də, Larisa yaddaşlarda fotolardakı kimi – elə hey kədar, həsrət, intizar dolu baxışlarını bizə zillayəcək. İllər keçsə də ata-ana əhatəsində, dünyanın dörd-qəmindən uzaq, qayğısız görünəcək, sinif əlaçısı, müəllimlərinin, şagird yoldaşlarının sevimlisi və bir də hələ də ayrılı bilmədiyi oyuncaqlarının arasında qalacaq...

...O gecə anası nə qədər dil tökmüşdüsə, yalvarmışsa da, ilqar fikrindən daşındıra bilməmişdi. Balaca bacıları Alla ilə Səbinə arxasınca ağlasalar da, xeyri olmamışdı. O qanlı yanvar gecəsində, soyuq havada qonşuları Nazimin “Zaparojes” markalı məşinində dostları Zakir və Pərvizlə birgə küçəyə toplaşanları tonqal qalayıb isindirmək üçün odun gətirməyə getmişdi. Yolda qarşıdan tankın üzərlərinə gəldiyini görüb məşindən düşərək qaçmağa başlamışdılar. Arxadan açılan atəşlə İlqar ölümcül yaralanmışdı. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmamışdı.

İlqar İbrahimovun 13 yaşı vardı. Yasamaldı ki 167 sayılı məktəbin 7-ci sinfində oxuyurdu. Güllərüz, sakit təbiətli bir uşaq idi. Müəllimlərin, şagird yoldaşlarının istəklisi olmuşdu. Bədii ədəbiyyatı, xüsusən də poeziyanı çox sevirdi. “Şair olacağam, dünya məni tanıyacaq”, deyirdi... Ancaq istəyinə yetə bilmədi. Namərd gülləsi azalarını çilikləsə də, adı Vətənin azadlıq aşıqları ilə yanaşı tarixə yazıldı...

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

Ömürləri çiliklənən, arzuları gerçəkləşən balaca şəhidlərimiz



gəzin məchulluğa dikilən baxışlarındakı kədəri “oxumaq” elə də çətin deyil. Fikirlişirsən: bəlkə də o fotonun əbədləşdirildiyi anlarda Larisa neçə-neçə arzusunun üreyinə qalacağını hiss edirmiş. Bəlkə də əyləşdiyi parta, sinif yoldaşları, kitab-dəftərləri və bir də ki, onu hələ də uşaq dünyasına bağlayan kəkəlləri ilə həmişəlik vidalaşacağı üreyinə damıbmış. Bəlkə də...

...O dəhşətli faciə yaşanan günlərdə böyük şairimiz Bəxtiyar Vahabzadə də şəhidlik zirvəsinə yüksələn bu fidan balanı məhz kuklası ilə birgə oxşamışdı:

On üç yaşlı körpə bala, Yazıq anan necə dözsün Bu kədəre, bu mələfə? Məzarının baş ucunda kuklan da var.

❑ **1990-cı ilin qanlı yanvarı millətimizin köksünə ağır dərd kimi sancılsa da, bizi sındıra bilmədi, əyilmədik. O gecə insanlarımız əliyalın, başlarını dik tutaraq silahlı düşmənin qarşısına çıxdılar. Əslində o qanlı gecədə azadlıq aşıqları ilə qansız çəlladlar üz-üzə dayanmışdılar. Bu qeyri-bərabər savaşda öldürən uduzdu, öldürülən şəhidlik zirvəsinə yüksəldi. Bakıya daxil olan BTR-lər, tanklar, bir sözlə silahlı dəstələr insanlıq duyğusunu itirmiş vəhşilər idi. “UF” -demedən günahsız insanlarımızın qanlarını tökdülər. Dəhşətli gecədə uşaqlar, qadınlar, yaşlı insanlar, dinc sakinlər amansızlıqla qətlə yetirildi. 20 yanvardan başlayan qətlə bir neçə gün davam etdi. 20 yanvar hadisələrindən 29 il ötür, ancaq həmin hadisəni bu gün də ağır ilə xatırlayıram.**



az deyil. Gözlərimin qarşısına sanki qarənliq çökmüşdü. Nitqim qurumuş halda donmuşdum. Xeyli müddətdən sonra özümü ələ alıb, təcili Bakıya gəlməli olduğumu bildirdim. Evdəkilərə vəziyyət ağırdı, əsgərlərin deyəsən, Müşfiqi də tutduqlarını bildirdim. Dayım oğlu ilə Bakıya yola düşdük.

Qanlı gecənin qardaş itkisi

Dostumuz Rafiq Hacıyevlə məsləhətləşdik ki, cənazəni rayona necə aparaq. Yük məşini, götürdük. İndiki sement zavodunun arxasında xəlvəti bir yol vardı. Bilecəridən ora gedən yoldu. Həmin yolla gedib əsas yola çıxdıq. Bizi qarşıda təcili yardım gözləyirdi. Çətinliklə də olsa, Ağdaşa çatdıq. Müşfiqi ata yurdunda – Ağ-

Elxan adlı oğlanın söyləyir. Güllə Müşfiqin üreyindən dəymişdi. Evimin açarını Elxana verir ki, Xəzərə çatdır. “Semaşko”ya çatdırılsa da, həyatını xilas etmək olmur. Toyunun olmaması məni ağrıdır. Kaş ki, onu evləndirəydik, bir nişanəsi qalaydı...

Hər il Müşfiq İsəyevin şəhərə beynəlxalq güləş turniri keçirilir. Gələn qonaqlar turnirdən əvvəl Şəhidlər xiyabanını ziyarət edirlər. Xarici ölkə vətəndaşlarının, xüsusən də usaqların bu xiyabanı görməsi onların yaddaşında silinməz iz qoyur. Tək Müşfiqin xatirəsini deyil, ümumilikdə, şəhidlərimizi yad edirik.

Bu gün Ağdaşda Müşfiq İsəyevin adına küçə və məktəb var. Əbədiyyətə qovuşsa da, dövlətimiz və xalqımız tərəfindən onun adı yaşadırlar.

Müşfiqin adını daşıyan məktəbdə Müşfiq mükafatı da təsis etmişik. Düzdür, böyük məbləğ olmasa da, bunun özü də uşaqlar arasında dərsə marağın artmasına səbəb olur. Çünki hər bir uşaq yaxşı oxumaq istəyir ki, Müşfiq adına təqəddür alsın. Hər il bu təqəddür alanlar çox fərəh hissi keçirirlər ki, biz də torpağımız üçün canlarından keçən oğlun adına layiq olduq. Dövlətimiz şəhid və qaçqın ailələrinin həyat şəraiti ilə yaxından maraqlanır, hər zaman diqqət və qayğı göstərilir.

İnanırıq ki, ulu öndərin layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində biz öz doğma torpaqlarımızı azad edəcəyik.

Xəzər İSAYEV, Əməkdar idman ustası



Tariximizin faciə və qəhrəmanlıq səhifəsi

❑ **Yanvarın 18-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.**



AZƏRTAC xəbər verir ki, komitə sədrinin birinci müavini Vahab Məmmədov keçmiş sovet hərbi məşinının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi təcavüzü insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi səciiyələndirib, eyni zamanda, Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin tarixə qəhrəmanlıq salnaməsi kimi yazıldığını qeyd edib. Bildirib ki, 20 Yanvar hadisələri zamanı Vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsinı uralmış dinc əhəlinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına deyil, insanlığa, humanizmə qarşı törədilən cinayətdir. Bu hadisələr Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda, xalqımızın qəhrəmanlıq ənənələrinə sadıqlığını, Vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut edib.

O qeyd edib ki, 20 Yanvar faciəsinə ilk siyasi qiyməti verən ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də öz həyatını real təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında dinc əhaliyə qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd addım kimi pisləyib, ölkə rəhbərliyinin xalqa xəyanət etdiyini cəsərlə söyləyərək sovet hakimiyyətinin qanlı siyasətini ifşa edib, bu qırğın törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını qatıyyətlə tələb edib. Vurğulanıb ki, yalnız dahi rəhbər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli

tələbi ilə hakimiyyətə qayıdıxından sonra faciənin baş verməsinin səbəbləri araşdırılıb, 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilib, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilib. Ulu öndərin siyasi idarəçiliyini böyük məharətlə davam etdirən Prezident İlham Əliyev tərəfindən 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin daim uca tutulduğu, şəhid ailələrinin, əlil olmuş vətəndaşlarımızın dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olundluğu, şəhid ailələrinin və sağlamlıqlarını itirmiş şəxslərin problemlərinin dövlət səviyyəsində həllinin mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd qoyulduğu diqqətə çatdırılıb.

Komitənin əhali statistikasi şöbəsinin müdiri Rza Allahverdiyev, statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin məsləhətçisi Samir Quliyev və digərləri Azərbaycan tarixində çox mühüm yeri olan 20 Yanvar hadisələrinin xalqımızın yaddaşında həznlü, eyni zamanda, şərəfli gün kimi qaldığını, öz istiqlalıyyətini tələb etmək üçün dinc etiraz hərəkatı keçirən Azərbaycan xalqına qarşı sovet imperiyasının xüsusi qəddarlıqla törətdiyi 20 Yanvar qırğınının insan haqlarının birbaşa pozulması və cinayət olduğunu qeyd ediblər. Bu qanlı hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin göstərdiyi fədakarlıq və qəhrəmanlıq nümunəsi, sonralar faciəyə siyasi qiymətin verilməsində ulu öndərin böyük rolu xüsusi qeyd edilib.

Tədbirin sonunda Azərbaycan Televiziyasının hazırladığı 20 Yanvar faciəsindən bəhs edən film nümayiş olunub.



**Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,
Qolumdakı zəncirləri qıram gerek, qıram, qıram!**

Bir insanın içindəki azadlıq arzusunun, bütöv olmaq istəyini necə gözəl ifadə edib şair.. Bu misralar qəlbinin hər döyüntüsü azadlıq hayqırarı, xalqını əzmkarlığa, yumruq kimi birləşməyə səsləyən Xəlil Rza Ulutürkə məxsusdur. Qolumuzdakı zəncirləri qırmaq isə asan başa gəlmədi bizə. Canımızdan olduq, neçə evin çırağı söndü o gecə, işıqlı sabahımız naminə.

20 Yanvar 1990-cı il... Həm faciəmiz, hüzn günümüz, həm də qürur duyduğumuz bir tarix... Adisindən alisinə – hər kəsə güllə atıldı o gün. Ümidimizə tuşlanan silahlar canlar aldı, qanlar tökdü. Amma bizi əyə bilmədilər. Silahlar, qarşısına siper ola bildik... Azadlığımızı qanımız bahasına geri aldıq. Müstəqilliyimiz üçün mütləq şəhidlərimiz olmalı idi. Güllələri, hücumları, zərbələri məhz onların hesabına def edə bildik. Qan selinə çevrilən küçələr, güllə yağışı görən gecələr... Kabus idi o gün... Hələ də bu millətin gözlərindən çəkilməyən bir kabus. Amma biza ən böyük həqiqəti – azadlığı bağışlayan o günü xatırlayanda həm üzülür, həm də bir fəxarət hissi keçiririk. Çünki o gün ölümün üstünə gedə bildik, o gün şərə qalıb gələ bildik, biz o gün, bir ola bildik !

İndi Qara Yanvar deyə xatırladığımız o günlərdə peşə borcunu yerinə yetirən daxili işlər orqanlarının əməkdaşları–polislər də gülləyə tuş gəldilər. Onların içində hələ körpəsini qucağına ala bilməyən ata, işə yollanan-da “gələcəyəm” – deyən, lakin cəsədi qaydan, şam işığında 5 saat əməliyyat olunan, amma həyata dönə bilməyən qəhrəman polislərimiz də olub.

O gecədən qalan “Nişanə”

İlk müsahibim şəhid Telman Bağırovun həyat yoldaşı Təranə xanımdır. “Telman Bağırov 1960-cı ildə anadan olmuşdu. Ailə qurduğumuz yeddi ay idi. Telman işi ilə əlaqədar Bakıda yaşamaalı idi. Mən isə həmin vaxt Lənkəranda qalırdım. DİN-də iki ildən yuxarı işləyirdi.”

Təranə xanım deyir ki, Telmanı axırıncı dəfə yanvarın 18-də gördü. “Heç vaxt ağılma gəlməzdi ki, belə bir şey olar. Ölüm xəbərini mənə demədilər, sadəcə, yaralı olduğunu söylədilər. Çünki mən ana olmağa hazırlaşırıdım. Bu səbəbdən həqiqəti mənəndən gizləyirdilər. Mən hadisə yerinə gələndə o, artıq keçinmişdi. Bil-dirim ki, noyabr ayında Şuşanın Malibəyli kəndinə döyüşə getdi. Dekabrın 30-da gəldi, yarıvarda da bu hadisə baş verdi...”

Telman ilk körpəsinin üzünü görmədən şəhid oldu... Fevralın 11-də qızımız dünyaya gəldi . Telmanın ölümü məni ilə sarsıtmışdı ki, övladımız vaxtdından erkən dünyaya göz açdı .”

Təranə xanım bildirdi ki, Telmandan nişanə qalan Nişanəsi yenicə ana olub. Kaş Telman yaşayırdı, gözünün nuru övladının ana olmasını görəydi ,yeni doğulmuş nəvəsini qucağına alıb

xananın qapısını açıb orada olan bütün ölürlərin üzünə “kislata” tökmüşdülər ki, üzleri tanınmasın. Atam onda sevinmişdi ki, nə yaxşı Telmanı meyitxanaya aparmağa qoymadım.

Həmin gecə güllə onun ürayının üstündə gəzdirdiyi partiya biletiini deşmişdi. Hələ də onu Telmandan yadigar kimi saxlamış-şım. Telmanın qanı onun üzərində qalıb.

Bircə onu dedi: Anama deyersiz... Sözlərinin ardını getirə bilmədi.

Övladının adında yaşayan şəhid

Həyat yoldaşı Marina Boqdanova hadisəni belə xatırlayır: “20 Yanvar hadisəsindən 29 il keçməsinə baxmayaraq, sanki dünən baş verib. Yanvarın 19-da Valeri işə çağrılıb. Hadisə baş



xiyabında adının lövhədə yazılmasına baxmayaraq, məzarı Gəncədədir.

Toyu çalınmayan ilqar

Qardaşı Yavər müəllim bunları söylədi: “ İlqar Əbülhəsənov

etdirmək idi. Lakin tale elə getirdi ki, arzuları yarıda qırıldı”.

Yavər müəllim söyləyir ki, Qanlı Yanvar gecəsində təxminən gecə saat 12 radələrində İlqar “Naxçıvan” mehmanxanasının yanında maşınından düşərək avtomatdan atəşə tutulub.

güllələnib. Üç nəfər — kapitan Oqtay Mirzəyev, leytenant Valeri Boqdanov və leytenant Ağanəzər İsrayilov həmin gecə xidməti işdə idilər. Lakin sovet əsgərləri onların maşınını atəşə tutur. Güllə birinci Ağanəzərə dəyir və boyun nahiyyəsindən dəyən güllədən yerindəcə keçirir. Sonra onunla bir yerdə olan yoldaşları Valeri və Oqtay da yaralanır. Valeri, bütün səylərə baxmayaraq, xəstəxanada vəfat edir.

Qardaşım bir ilə yaxın idi ki, polis orqanlarında işləyirdi. Bir il idi ki, nişanlanmışdı. Toyuna az qalırdı. Mehriban və dostcanlı idi. Mərhum Şamaxıda dəfn edildi.

Gecənin şahidi

Hadisənin canlı şahidi Oqtay Mirzəyev üçün o faciəli günləri xatırlamaq çox çətin idi. 29 il əvvəl yaşadığı hadisənin ağrıları bu gün də hiss edir, həyacanlanırdı. Ölümə üzlaşması, özünün yaralanması və dostlarını itirməsi... Bu dəhşətli hadisələr gözlərinin önündən getmir. Sanki o günlərə yenidən qayıdırdı: “O günü xatırlamaq məni çox incidir. Çünki orada dostlarımı itirdim. Ağılımıza belə gəlməzdi ki, sovet imperiyası bizə bunu edə. Qəfilən maşınımıza hücum edildi. İki yoldaşımı vurdular. Bu hadisə olmamış-dan əvvəl sovet əsgərləri bizim maşınımızı yoxlaşdırırlar. Biz də öz vəsiqələrimizi göstərmişdik , lakin azğın sovet əsgərləri hücum çəkildilər. Sonra bizi buraxdılar və az sonra həmin hadisə baş verdi. Həmin günün həyatını itirən bütün şəhidlərə Allahdan rəhmət diləyirəm.

O gecə amansız güllələrə tuş gəldilər, amma ölümün gözüne dik baxa bildilər. Cəsədləri ilə zülmün bağrını yarıaraq əbədiyyətə-şəhidlik zirvəsinə ucaldılar. Bu ucalıqda dayananlar arasında – polislərimiz də var. Həm peşə, həm də Vətən borclarını yerinə yetirmiş qorxmaz və qəhrəman polislərimiz...

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

Yenə qayıdıram o gecəyə. Əsgərlər arxadan atəş açıb Telmanı yaralamışdılar. Onun ölümü sevgi ilə daşdığı polis formasındadır. Bir güllə vurmuşdular o da ürəyindən dəymişdi. Onlar Telmanı öldürüb, meyitini yox etmək istəyirdilər. Telmana elə bil, həmin an xüsusi bir güc

verən günü şəhər tezden evə gələrək bizə baş çəkdi. Sonra dedi ki, yoldaşları ilə tapşırıq dalınca gedir. Onun itkisi ailəmiz üçün ağırdır. Həvəslə uşağımızın dünyaya gəlməsini gözləyirdik. Təəssüf ki, qızımızı görmək ona nəsib olmadı. İlk körpəsinin üzünü görməmiş 31 yaşında həyatla vıdalaşdı.



verilmişdi. Onların niyyətlərini başa düşərək gizlənmək üçün yer axtarmışdı. O yaralı olmağına baxmayaraq yuxarıya doğru qaçıb indiki Azadlıq prospekti ilə Salatin Əsgərova küçəsinin kəsişməsində olan evlərin həyətində girib. Sakinlər əvvəl onun sovet əsgəri olduğunu düşünüblər,lakin Telman söyləyib ki, azərbaycanlıyam, kömək edin. Həmin an ona kömək edən Böyükəğa və Səmədə söyləyib ki, evə xəbər edin ki məni yaralayılıb- lar. Onlar bildirirlər xəstəxanaya aparanda o sağ idi.

Onlar bunu da danışdılar ki, sovet əsgərləri həyətdə onu gəzəndə bir-birlərinə deyirdilər ki, o, polis formasında idi. Tapıb onu mütləq öldürüb yox etmək lazımdır. Başa düşdük ki, söhbət Telmandan gedir. Onların gətməsini gözlədik, sonra biz onu gizlicə xəstəxanaya apardıq. Bəlkə, çox qan itirdi, bəlkə tez aparsaydıq sağ qalardı – deyə bildirirdilər.

Marina xanım söyləyir ki, Valeriyyə olan sevgisindən qızın adını Valeriyyə qoyub. Tale elə getirdi ki, yeganə övladı atasının doğulduğu ayda dünyaya gəldi. İndi isə o, anadır.

Həmin gün yaşananları Valeri Zakiroviç Boqdanovun anası Valentina xanım belə xatırlayır: “Gecə iş yoldaşları kapitan Oqtay Mirzəyev və leytenant Ağanəzər İsrayilov onunla bir yerdə olmuşdular. Tibbisi prospekti ilə İnqilab küçəsinin kəsişməsində onların olduğu avtomobil atəşə tutulur, Ağanəzərin başını kəsir, Valeri də vurulur. Şəhər saatlarında həmin avtomobilə olanları xəstəxanaya getirirlər. Valeri Boqdanov burada 342-ci yaralı kimi qeydə alınır və əməliyyat olunur. Lakin, bütün cəhdlərə baxmayaraq, oğlunun həyatını xilas edə bilmirlər, 4 saatdan sonra vəfat edir. Şəhidlər

1967-ci il avqustun 19-da Bakıda anadan olub. 1984-cü ildə Nəsimi rayonundakı 42 sayılı orta məktəbi bitirib. Həmin məktəb bu gün onun adını daşıyır . İndiki Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. Uç il oxuyandan sonra axşam növbəsinə keçib, milis orqanlarında işə düzəlib, oxuya-oxuya işləyib. Ailəmin ən kiçik uşağı idi. İlqar Bakının indiki Yasamal Rayon Daxili İşlər İdarəsində idi. Həmin gecə növbədə idi. Biz ailədə, demək olar ki, hamımız güc strukturlarında çalışırıdık. Atam Yusif Əbülhəsənov keçmişdə Naxçıvanın daxili işlər naziri olub. Atamın bu sahədə işləməsi İlqarı da bu yolla gətməyə ilhamlandırırdı. Mən də hadisələr vaxtı Naxçıvana işləyirdim. 6 ay oldı, onu gömrürdüm. Nişanlı idi. Həvəslə toyuna hazırlaşırıdık. Bir xüsusiyyəti vardı ki, qarşısına qoyduğu məqsədə nail olmağa çalışardı. Əsas məqsədi DİN-də atamın yolunu uğurla davam

Xəstəxanaya aparıblar. Əvvəlcə şam işığında, sonra isə qəzet yandırmaqla həkimlər 5 saatlıq əməliyyat aparıblar,lakin faydası olmayıb. Həkimlərin bütün səylərinə baxmayaraq İlqar Əbülhəsənov yanvarın 22-də şəhər saat 11-də əbədiyyətə qovuşub. Məzarı Şəhidlər xiyabanındadır.

Arxadan açılan atəş

Şəhid Ağanəzər İsrayilovun qardaşı Abuzər müəllim bizimlə bunları bölüşdü. “Ağanəzər İsrayilov 1960-cı il iyulun 1-də Şamaxı şəhərində anadan olub. Leytenant idi. Ölümündən bir gün əvvəl telefonla danışmışdıq. Söylədi ki, rayona gələcək. Yanvarın 19-da gəlməli idi. Həmin gün gözümlə yolda qaldı, Ağanəzər gəlmədi. Çox nigaran idik. 20 yanvarda onun özünün əvəzinə qara xəbəri gəldi. Yoldaşları ilə gəndə Salyan kazarmasının yanında

□ **Həyatda yarımcıq qalan çox qərribə talelər var. 20 Yanvar – o zülmət gecə Ağayevlər ailəsindən də yan keçməyib. Həmin gecə itkin düşənlər arasında Şövkət Ağayev də var. 1936-cı il 14 dekabrda Bakıda ziyalı ailəsində anadan olmuşdu. Bakıdakı 18 nömrəli məktəbi bitirib, sonra BDU-da hüquq fakültəsində təhsil alıb. 1983-cü ildə ailə həyatı qurub. Atası Həsən Ağayev 70-ci illərdə Tibb Universitetində göz xəstəlikləri kafedrasının müdiri olub. Anası Rəhimə xanım əslən Osetiyandan, atası isə içərişəhərli olub. Şövkət Ağayev Suraxanı rayonunda hakim işləyirdi.**

Həyat yoldaşı Həqiqət xanım o gecəni ürkə ağrısı ilə xatırlayır. Xoşbəxtliyimiz yeddi il çəkdi. Bir gecənin içində həyatımız ömürlük qaraldı. Geriyə toz basmış xatirələr, solğun fotosəkillər, bir də altı yaşlı qızıcığazın ata həsrəti qaldı. Yanvarın 19-da mütləq meydana gətməli olduğunı bildirdi. Başqaları necə, mən də elə. Vətənimizi müdafiə etməliyəm! “Bu gedis son oldu.” Xeyli vaxt keçdi. Amma ondan xəbər çıxmadı. Gözüm qarıya dikili qalmışdı. Bir sual düşündürdü məni: öldü, ya diri. Ayları illər əvəzləyirdi. Zaman su kimi axıb gedirdi. O vaxdan Şövkət Ağayevin nə ölüsü, nə dirisi tapılıb. Həqiqət xanım danışdıqca yorğun gözlərindən acılı xatirələr, bir də illərin kədərli baxışları boylanırdı. Belə gözəl, səmimi, mehriban insan niyə məni tək qoyub getdi? Kaş ki, məni incidəydi,ondan küsəydim: Yaram bu qədər dərin olmazdı. Hər zaman onu tapacam deyə düşünmüşəm.

Prezident İlham Əliyevin 1998-ci il 29 dekabr tarixli fərmanına uyğun



olaraq, Ağayev Şövkət Həsən oğluna “20 yanvar şəhidi” fəxri adı verildi. Şəhidlər xiyabanında şəkili asıldı. Bu, sanki, ailəyə sakitlik gətirdi. Qızı Sevinc xanım hər il Şəhidlər xiyabanını ziyarət etdiyini deyir: “Atamın yoxluğunu hec vaxt qəbul edə bilmirəm. Amma bir ildə gedib o soyuq mərmərə üreyimi boşal-

dıram. Şəklindəki isti baxışı mənə bəş edir. Elə bilirəm, atamın ruhu da, cismi də burdadı. Elə bilirəm, o burda hər gün məni gözləyir.

Bir az atalı günlərimə qayıtmaq istərdim. Atamın yoxluğundan sonra hiss etmişəm ki, anam var. Həmişə mənə anam aparardı baxqaya. İş ilə əlaqədar boş vaxtları az olardı. Lakin

hörmət var idi ki, heç vaxt evdə səssə ucalmazdı. Anam həmişə mənə deyirdi ki, tapılacaq, gələcək. Hər zaman düşündürdüm ki, atam məni qoydu getdi. Uşaq təfəkkürü idi. Olurdu ki, məktəb vaxtı uşaqlardan biri nələrinə atasının aldığını söyləyirdi. Anama deyirdim ki, mənə bir şey al. Şəhəri gedirdim ki, baxın, bunu mənə anam alıb. Atasızlığı

ən çox ailə quranda hiss etmişəm. Bir də ailəmdən ayrılanda.

Onkoloji xəstə idim. Anam məni həyata qaytarmaq üçün atamın nəfəsi duyulan evimizi satıb məni müalicə etdirdi. Kirayələrdə yaşamağımıza baxmayaraq, anam məni həyata qaytara bildi. Bilirəm ki, atam olsaydı, hər şey başqa olardı. Başqa taleyim olardı.

Məncə, qız üçün atasızlıq yaman pis şeydi. Deyirlər, anasız qızın hörməti olmur, mənə atasız da hörməti olmur. Çünki mən bunu yaşadım. Bir oğlum var. “Kaş ki, o babasını görəydi”. Göz yaşlarına sahib ola bilmir, Sevinc xanım.

Sonra özünü toparlayıb sözüne davam edir: “29 il gözümlə yolda qalıb ki, bir gün qayıdacaq. Elə olub, deyiblər ki, yolda Şövkətə oxşayan birini gördük. Anam əlindəkini atıb qaçıb o yere. Bəlkə, orada çarəsizdi, deyə düşündüm. Döyüblər, şikəstədi mən razıyam, qəbulumdur. Interpol qədr axtarış verdik, nəticəsiz qaldı. Belə ümidlə biz 27 ili başa vurduq. Illərlə axtardıq. Onu deyim ki, biz xosbəxtlik ki, azərbaycanlıyıq. Çox ölkələrdə belə humanizm, ədalət yoxdur. Ömrümün sonuna qədər ədalətli qərarına görə cənab Prezidentə və ailəsinə minnətdaram ki, 27 il sonra – 2017-ci ildə atama “20 Yanvar şəhidi” adı verdi”.

Qazandığımız müstəqilliyin şanlı yolu şəhidlərin adı ilə bağlıdır. Azərbaycanın azadlığı uğrunda canını düşmənlə gülləsinə siper etmiş şəhidlərimiz həmişə qəlbərdə yaşayacaq.

Hazırladı:
Ü.NİFTƏLİYEV,
“Xalq qəzeti”

Məzarsız şəhid, yaxud itkin düşmüş arzular...



20 YANVAR



“20 YANVAR” FACİƏSİNDƏ ŞƏHİD OLMUŞ HƏMVƏTƏNLƏRİMİZİN ƏZİZ XATİRƏSİNİ DƏRİN EHTİRAMLA YAD EDİRİK...



20 Yanvarın media xronikası faciənin tarixi barədə mötəbər mənbədir



□ **Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən xalqımızın haqlı mövqeyinin barışmaz müdafiəçisinə çevrilən, ərazilərimizin bütövlüyü uğrunda ümumxalq mübarizəsinin önündə gedən Azərbaycan jurnalistləri müdhiş 20 Yanvar qırğını günlərində də möhtəşəm ümumxalq etiraz hərəkətinə, vətənpərvərliyin lənətlənməsinə kəskin informasiya dəstəyi verdilər, bu tarixi faciənin əhatəli xronikasını yaratdılar.**

Həmin günlərdə çoxsaylı dinc sakinin qətlə yetirilməsi, ağır yaralanması və işgəncələrə məruz qalması ilə nəticələnmiş Bakıya silahlı müdaxilənin ilkin və əhatəli mənzərəsini əks etdirən “Kommunist” qəzetinin (indiki “Xalq qəzeti”) “Səhər” əlavəsinin xüsusi buraxılışını hazırlayıb nəşr etməyə nail olmuş bir qrup redaksiya əməkdaşı, eləcə də sovet ordusunun törətdiyi vandallığın fotoxronikasını yaratmış fotomüxbirlər AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində keçirilən görüşdə bütün bunlar barədə tarixi bir qədərbilənliklə söhbət açıldı.

Muzeyin direktoru, Milli Məclisin komissiya sədri, akademik Rafael Hüseynov bildirdi ki, Azərbaycanın hərtərəfli informasiya blokadasına alındığı, dünyanın əziz xatirəsinin Kremlin əhatəli törətdiyi misilsiz felakəti SSRİ-nin

daxili işi kimi dəyərləndirdiyi günlərdə Azərbaycan jurnalistlərinin mümkün olan bütün üsullardan istifadə edərək xalqımıza qarşı törədilmiş beşəri cinayəti ölkə daxilində və xaricdə yaymaq üçün gördükləri işlər əsl vətəndaşlıq rəşadəti, milli qeyrət nümunəsi idi. Nətiq qeyd etdi ki, o zamankı qırğının qanlı izlərinin, amansız görüntülərinin gecikmədən foto-videoxronikaya çevrilməsi, hadisələrə qəzet səhifələrində doğru-düzgün qiymət verilməsi 3 onillik bir müddətdən sonra gözümüzün önündə jurnalistlərimizin çevikliyinin və yurd sevgisinin sonrakı nəsillər üçün nümunə olası bir səhifəsi kimi canlanır.

Görüşdə çıxış edən o zamankı “Kommunist” qəzeti redaktorunun müavini, sonra isə “Səhər” qəzetinin baş redaktoru olmuş Məzahir Süleymanzadə 20 Yanvar faciəsi ərəfəsində və sonrakı

günlərdə çalışdığı kollektivin fəaliyyətindən, “Səhər” xüsusi buraxılışının necə çətinliklə ərsəyə gətirilməsindən söhbət açdı. O bildirdi ki, ölkəmizin qatı bir felakətin zülmətinə qərq edildiyi o günlərdə gecəli-gündüzlü iş başında olan redaksiya əməkdaşları istədikləri nəşrin işıq üzü görməsinə nail oldular: “Bakının səhəri “Səhər”lə açıldı. Unudulmaz Xəlil Rza Ulutürk o zaman belə bir şeir də yazmışdı: “Çıxdı “Səhər” qəzeti, səhər boyandı qana...” Bilmirdik ağılayaq, yoxsa sevinək. Günortaya yaxın Azərbaycan mətbuatı tarixində ən yüksək tiraj sayılan iki milyon sayla çap olunmuş “Səhər”in nüsxələri iri bağlamalar şəklində yük maşınlarına yükləndi. O vaxt qəzet paylamaq onu buraxmaqdan da çətin idi. Bu işi könüllü gənclər öz üzərinə götürmüşdülər. “Səhər” dolu yük maşınları Fəxri xiyabana tərəf istiqamət götürdü. Bir azdan hamının əlində “Səhər” var idi”.

O zaman “Səhər” buraxılışının hazırlanmasında fəal iştirak etmiş jurnalistlərdən Vəlif Səmədov, Akif Cəbbarlı, Tahir Aydınovlu, Hidayət Elvəsal, Araz Qurbanov, sonrakı aylarda “Şəhidlər” toplusunu ərsəyə gətirmiş jurnalist Rafiq Səməndər erməniparəst M. Qorbaçov rejiminin mərkəzinin rəvac verdiyi erməni separatçılığı-

na boyun əyməsinə görə Azərbaycanı cəzalandırmaq üçün həyata keçirdiyi vəhşi hərbi müdaxilənin mahiyyətinin açıqlıb dünyaya çatdırılmasında jurnalistlərimizin gərəklili fəaliyyətlərindən sözü açdı. Onlar bildirdilər ki, bu qırğın xalqımızın qəddini əyibilmədi və onu qarşısalınmaz azadlıq mübarizəsinə yönəltdi, sovet rejimi isə törətdiyi vəhşiliklə birdəfəlik gözəndən düşüb tezliklə süquta uğradı. 20 Yanvarın bu tarixi həqiqətlərini bundan sonra da incələklərinə qədər xalqımız və dünyaya çatdırmaq olduqca zəruridir.

Güllə yağışı, hərbi basqı altında 20 Yanvar fotoxronikasını yaradan foto sənətkarlarından olmuş Rəşad Sadıqov və Mirnəib Həsənoğlu isə sovet rəhbərliyinin hərbi cinayətinin tarixə təkbizolunmaz şəkildə həkk edilməsində o günlərdə yaradılmış foto-video xronikasının önəmini vurğuladılar.

Görüşə yekun vuran Rafael Hüseynov xalqımızın hüznü faciəsi, sağalmaz yarası olmaqla yanaşı, həm də qəhrəmanlıq səhifəsi sayılan 20 Yanvarın media xronikasını sistemləşdirib sonrakı nəsillərə çatdırmağın zəruriliyini bildirdi.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

Şəhidlərin xatirəsi xalqın qəlbində əbədi yaşayacaq

Binəqədi

Binəqədi rayonunun Biləcəri qəsəbəsinə 20 Yanvar faciəsinin ildönümünə həsr olunan anım mərasimi keçirilib. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, hüquq-mühafizə orqanları və icra strukturlarının rəhbərləri, 20 Yanvar əlilləri və şəhid ailələrinin üzvləri, fəal gənclər və ictimaiyyət nümayəndələri

Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib. Həmçinin, 20 Yanvar şəhidlərinin adları əbədiləşdirilib, onların ailələri qayğı ilə əhatə olunub.

Hazırda Prezident İlham Əliyev tərəfindən bu kurs davam etdirilir və 20 Yanvar şəhidlərinin ailələrinə həssaslıqla yanaşılır.

Rayon icra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxışında vurğulayıb ki, xalqımız, dövlətimiz hər il

əzmini birdəfəlik sındırmaq məqsədi daşıdığını xatırladı: “Lakin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bəyan etdiyi kimi, Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadıq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya göstərib”.

Mərasim gənclər tərəfindən vətənpərvərlik mövzusunda səsləndirilən şeir və mahnılarla, eləcə də Xalq artisti Sabir Məmmədovun ifasında “Ayağa dur, Azərbaycan” şeiri ilə başa çatıb.

Tədbirin sonunda iştirakçılar abidə önünə gül dəstələri qoyaraq xalqımızın azadlığı yolunda canlarından keçən şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

Zaqatala

İnsanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Zaqatalada anım tədbiri keçirilib. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və rayon

qırmızı qarşı törədilmiş bu qanlı cinayətin təşkilatçıları və iştirakçıları pisləyərək bəyanat verdiyi, bu bəyanatın xalqımızın haqq səsinə müdafiə edən, onun köməksiz olmadığını bütün dünyaya yayan cəsarətli bir addım olduğunu bildirmişdir. Nətiq qeyd etmişdir ki, məhz ulu öndərimiz yenidən hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmiş, qanlı faciənin bütün dünyaya tanınması üçün çox iş görülmüşdür. Məruzədə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin adlarını əbədiləşdirilməsi, onların ailələrinə diqqət və qayğının artırılması sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini və “20 Yanvar”ın faciəli təfərrüatı ilə birlikdə Azərbaycan tarixinə milli azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizənin zirvəsi kimi daxil olduğu xüsusi vurğulanmışdır.

Tədbirdə çıxış edən digər nətiqlər Azərbaycan Respublikasının ərazi bütövlüyü, azadlığı, müstəqilliyi uğrunda həyatından keçən bütün soydaşlarımızla fəxr etdiklərini qeyd etmişlər.

Daha sonra tədbir rayonun Muxax və Qırmı kəndlərinin əslisi təmir edilmiş



məntəqələrində, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında anım mərasimləri, foto və rəsm sərgiləri təşkil olunmuş, məktəblilər arasında inşa müsabiqələri keçirilmişdir. Rayondakı bütün şəhid ailələrinə yardımçı göstərilməsi, ehsan süfrələri təşkil olunmuş və şəhidlərin ruhuna dualar oxunmuşdur.

İsmayılı

İsmayılıda Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələsi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində faciənin məhrumiyyətlərini və ağır nəticələrini əks etdirən sərgiyə baxıblar.

“20 Yanvar qan yaddaşıdır!” mövzusunda məşğələni giriş nitqi ilə YAP rayon təşkilatının sədri, İsmayılı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açdı. Qeyd edib ki, tarixi düşmənlərimiz olan ermənilər xarici havadarlarının dəstəyilə hər zaman Azərbaycana münasibətdə işğalçılıq siyasəti yeridib, müstəqilliyimiz və suverenliyimiz yolunda əngələ çevrilib. 20 Yanvar faciəsi də məhz bu məkrli siyasətin qanlı təzahürüdür.

Giriş nitqindən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sovet ordusunun 20 Yanvar gecəsi törətdiyi vəhşiliklərin təsviri olan filmə baxılıb. Vətəran jurnalist Valeh Salehov “20 Yanvar qan yaddaşıdır!” mövzusunda məruzə edib.

20 Yanvar əlili, Diyalı kənd sakini Əlizadə Səmədov çıxış edərək o günlərin dəhşətindən, əliyalın soydaşlarımızın

qəhrəmanlığından, dövlətimizin 20 Yanvar əlillərinə və şəhid ailələrinə göstərdiyi qayğıdan danışdı.

Ailə və Uşaqlara Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, rayon polis şöbəsinin əməkdaşı Rahim Orucov çıxış ediblər.

Şəhər 3 sayılı tam orta məktəbin XI sinif şagirdi, inşa-yazı müsabiqəsinin qalibi Kəmalə Mehdiyeva dərin hissiyyətlə, zəngin məlumatlı inşasını iştirakçılara təqdim edib.

20 Yanvar hadisələrinin şahidi olmuş İsmayılı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edib. O, 20 yanvarı tək faciə kimi yox, xalqımızın qəhrəmanlıq salnaməsi kimi dəyərləndirib. Bildirdi ki, o zamankı Azərbaycan rəhbərliyinin milli köklərdən məhrumluğu, mənəvi həsiyyəti, qorxaqlığı Vətən övladlarının qanının tökülməsinə gətirib çıxardı. Dar ayaqda fərarilik edən rəhbər işçilər xalqı tənha qoydular. Bəxtimiz onda gətirdi ki, ümummilli liderimiz Heydər Əliyev yenə də xalqının yanında oldu. Tökdüyü qanlara görə Qorbaçov güruhunu lənətlədi, sovet ordusunun cinayətinin miqyasını beynəlxalq aləmə çatdırdı.

Ulu öndərimiz yenidən Azərbaycana rəhbərliyə gəldikdən sonra xilaskarlıq missiyasını yerinə yetirməklə yanaşı, 20 Yanvar faciəsinə də siyasi və hüquqi qiymət verdi.

20 Yanvar şəhidlərinin əziz xatirəsi dövlətimiz tərəfindən, uca tutulur. Onların ailələrinə və əlillərə hər cür qayğı göstərilir.

Vaqif BAYRAMOV,
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”



iştirak ediblər.

Mərasim faciə qurbanlarının xatirəsinin milli iftixar hissinin və milli müstəqillik ideyalarının formalaşmasına tarixi şərait baxımından güclü zəmin yaratdığını, bu faciədən sonra ölkənin milli müstəqilliyinin dönməzliyinin birmənalı şəkildə dərk olunduğunu diqqətə çatdırıb.

“20 Yanvar” Cəmiyyəti rayon şöbəsinin sədri Mübariz İsmayılov qeyd edib ki, Azərbaycanın bütün şəhidlərinin, eləcə də 20 Yanvar faciəsi qurbanlarının xatirəsi daim anılır, onların ailələri diqqət mərkəzində saxlanılır. Çünki şəhidlər milli iftixarımızdır. Ulu öndər Heydər Əliyev şəhidlərin xatirəsini hər zaman uca tutub. Məhz ümummilli liderin təşəbbüsü ilə 20

20 Yanvar faciəsi qurbanlarını yad edir, hadisənin üzərindən artıq 29 il keçməsinə baxmayaraq, keçmiş SSRİ ordusunun azərbaycanlılara qarşı törətdiyi bu qırğına bağlı respublikada və ölkədən kənarda geniş tədbirlər, müxtəlif aksiyalar keçirilir. Bütün bunlar 20 Yanvar şəhidlərinin əziz xatirəsinə olan dərin ehtiramın bariz ifadəsidir.

İ.Süleymanov 20 Yanvar faciəsinin beynəlxalq qurumlar tərəfindən tanınması və ona insanlıq əleyhinə cinayət kimi siyasi-hüquqi qiymətin verilməsi, günahkarların cəzalandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasətin əhəmiyyəti xüsusi vurğulayıb. Qeyd edib ki, xalqımızın milli birliyinə mühüm təkan verən və Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 20 Yanvar şəhidlərinin xatirəsi daim qəlbimizdə yaşayacaq.

Rayon icra hakimiyyəti başçısının birinci müavini sonda sovet imperiyası tərəfindən xüsusi qəddarlıqla törədilən bu qanlı cinayətin xalqımızın müstəqillik



ictimaiyyətinin nümayəndələri şəhidlərin xatirə kompleksinə gələrək onların ölməz xatirəsini ehtiramla yad edib, önünə gül-çiçək düzüüb.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədov “Canımdan çox sevdim Vətən” mövzusunda məruzə edib. Məruzədə rayon rəhbəri ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet imperiyasının bütün qadağalarına baxmayaraq, Moskvadakı Azərbaycan nümayəndəsinə gələrək xalq-

şəhid xatirə komplekslərinin açılışları ilə davam etdirilmişdir. Açılışlarda iştirak edən şəhid ailələrinin üzvləri, ölkə başçısından görüklərə qayğı və dəstəyə görə minnətdarlıqlarını bildirmiş, lazım gələrsə, Ali Baş Komandanın əmri ilə dövlətimizin ərazi bütövlüyü uğrunda yenidən vuruşmağa hazır olduqlarını xüsusi vurğulamışlar.

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı rayonun bütün yaşayış



20 YANVAR qurbanları anıldı

□ **Azərbaycan Milli Kitabxanasında “20 Yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “20 Yanvar – ümumxalq hüzn və qürur günüdür” mövzusunda kitab sərgisi və filmin nümayişi keçirilmişdir.**

Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Təhirov 20 Yanvar hadisələri haqqında danışaraq milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirildiyini və ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirmişdir.

Milli Kitabxana direktorunun müavini Mələk Hacıyeva çıxışında Sovet rejiminin dinc əhaliyə qarşı törətdiyi qanlı qırğının – 20 Yanvarın Azərbaycan xalqının azadlığa, müstəqilliyə doğru gedən yolunun başlanğıcı olduğunu qeyd etmişdir. Nəzərə çatdırılmışdır ki, kitabxananın saytında 20 Yanvar faciəsi ilə bağlı elektron məlumat bazası yerləşdirilib və burada bütün informasiyalar və elektron resurslar daim yenilənir.

Mərasimdə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş film nümayiş etdirilmişdir. Tədbir iştirakçıları mövzu ilə əlaqədar Azərbaycan, rus və digər dillərdə 300-dən artıq nəşri əhatə edən kitab sərgisi ilə tanış olmuşlar.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”



20 Yanvar şəhidlərimizin xatirəsini qürurla yad edirik

Kapital Bank
BİRİNCİ BANK

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tədbirlərin keçirilməsinin satılınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Gənc alimlərin əsərləri adlı jurnalın 18-ci sayının çap edilməsi.

Lot-2. Azərbaycan Respublikasında İran İslam Respublikası gənclərinin dostluq haftəsinin təşkil edilməsi.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun hər lot üçün öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
- Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 4658415, 4656443 nömrəli telefonlara (faks: 4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxslər - 1-ci lot üzrə - Karimov Kənan Elman oğlu, 2-ci lot üzrə isə Hüseynov Elşən Kamal oğludur).
- İddiaçılar hər lot üçün 100 (yüz) manat məbləğə iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, yaradıcı gənclər iş və əsudə vaxtın təşkil sektorundan) ala bilərlər.

Bank – Dövlət Xəzinədarlıq Agentliyi
Kod – 210005
M/h – AZ41NABZ01360100000000003944
VÖEN – 1401555071
SWIFT – CTREAZ22
Alan müştəri – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
H/h – AZ50CTRE000000000000002147771
VÖEN – 1500171121
Büdcə vəziyyəsinin kodu – 7

Tender komissiyası

Gəncə Şəhər İcra Hakimiyyəti tabeliyindəki məktəbəqədər müəssisələr üçün 2019-cu ildə alınacaq mal-materialların satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 4 (dörd) lot üzrə keçirilir.
Lot-1. Bərk inventarların satılması.

Lot-2. Yumşaq inventarların satılınması.

Lot-3. Digər maşın və avadanlıqların satılınması.

Lot-4. Əsaslı təmir işlərinin görülməsinin satılınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Gəncə şəhəri, Heydər Əliyev meydanı, inzibati binadan ala bilərlər.

Iştirak haqqı hər bir lot üçün 100 (yüz) manadır.
Təşkilat: Gəncə Şəhər İcra Hakimiyyəti
Hesab – AZ24C-TRE0000000000000025106
VÖEN – 2300571241
BANK – “KAPITAL BANK”
ASC-NIN Gəncə filialı
Kodu: - 200275
VÖEN - 9900003611
M/h - AZ37NABZ
01350100000000001944

S.W.I.F.T. BİK AİHBZ 2X
Iştirak haqqı hər bir halda geri qaytarılır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dayırının 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rəkvizitləri (notarial qaydada təsdiq edilmis surətləri);

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətində

malik olan şəxsin səlahiyyətini təsdiq edən sənəd;

- iddiaçının müvafiq mallar üzrə məhsul və uyğunluq sertifikatları;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (asli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) və iş qrafikini 20 fevral 2019-cu il saat 17.00-dək, tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərflərdə 4 mart 2019-cu il saat 17.00-dək Gəncə şəhər H.Əliyev meydanı, inzibati binaya təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 5 mart 2019-cu il saat 10.00-də yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyəti nümayəndələri iştirak edə bilərlər (iştirakla bağlı müvafiq sənədi təqdim etdikdə).

Əlaqələndirici şəxs - Mələhət Salahova
Telefon - 0-22-256-10-39

Tender komissiyası

□ **Gömrük işinin təşkili ölkə iqtisadiyyatının inkişafına təkan verən əsas amillərdən biridir. Azərbaycan iqtisadiyyatının inkişafını prioritet istiqamət seçən ölkə rəhbərliyi bu sahədə şəffaflığı daim nəzərdə saxlayır. Ona görə də əvvəlki dövrlərlə müqayisədə hazırda bu istiqamətdə ciddi irəliləyişlər müşahidə olunur.**

Azərbaycan Respublikası öz suverenliyini bərpa etdikdən az bir müddət sonra 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Gömrük Komitəsi yaradıldı. Lakin ölkədə yaranmış gərgin siyasi vəziyyət gömrük xidmətinin fəaliyyətinə də öz təsirini göstərirdi. Yarandığı ilk illərdən milli gömrük sistemi inkişaf etmək əvəzinə, diletantların sayəsində getdikcə gerilədi. Qeyri-peşəkar kadrlar, sovet dövründən qalma gömrük qanunvericiliyi, köhnə inzibati binalar, ən sadə texniki vasitələri belə olmayan keçid məntəqələri - bütün bunlar o dövrün gerçəklikləri idi.

Ünvanlı lider Heydər Əliyev hakimiyyətə yenidən gəldikdən sonra gömrük xidmətinin yenidən qurulmasına xüsusi önəm verdi. Gömrük Məcəlləsi hazırlandı, bu istiqamətdə beynəlxalq əməkdaşlıqlar quruldu. Ulu öndərin həyata keçirdiyi tədbirlər gömrük fəaliyyətinin günmüüzə qədar davam edən inkişafını şərtləndirdi. Prezident İlham Əliyev də sosial-iqtisadi inkişafın dayanıqlılığını artırmaq məqsədilə bu xidmətin işini diqqət mərkəzində saxladı, gömrük sahəsində dərin islahatlar aparılmasını qarşıya mühüm vəzifə kimi qoydu. Təsədüfi deyil ki, hazırda ölkədə ən çox islahatlar reallaşdırılan sahələrdən biri məhz gömrük xidmətidir. Dövlət Gömrük Komitəsinin yeni rəhbərliyinin fəaliyyətlə bağlamasından keçən 10 ay ərzində isə bu sahədə ciddi islahatların aparılması bunun bariz ifadəsidir.

“Yaşıl dəhliz” sistemi: sahibkarlara böyük dəstək

Gömrük fəaliyyətində həyata keçirilən islahatlar çərçivəsində daha çox diqqət çəkən məqam ticarətin asanlaşdırılması istiqamətində atılan addımlardır. Bu sırada Prezident İlham Əliyevin 21 dekabr 2018-ci ildə “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında fərmanı mühüm əhəmiyyətə malikdir. Xatırladaq ki, dövlət başçısı tərəfindən cari il fevralın 1-dən etibarən bu sistemdən istifadə edilməsi üçün Dövlət Gömrük Komitəsinə müvafiq tapşırıq verilib. Komitə bu məqsədlə xarici ticarət iştirakçıları üçün “Yaşıl dəhliz” buraxılış sisteminin təqdimatını keçirib. İdxal-ixrac əməliyyatlarının 65-70 faizini reallaşdıran sahibkarların qatıldığı forumda yuxarıda adıçəkilən fərmanın icrası nəticəsində 7 min xarici ticarət iştirakçısının fəaliyyətində səmərəliliyə nail olunaçağı vurğulanı.

Yeri gəlmişkən, “Yaşıl dəhliz” buraxılış sisteminin məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin səmərəliliyini artırmaq, könüllü icra mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini, habelə

rəsmiləşdirilməsini daha çevik, şəffaf reallaşdırmaqla fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun inkişaf etdirmək, ən nəhayət mövcud resurslardan daha optimal yararlanmaqdır.

Ünvanlıyyətlə, “Yaşıl dəhliz” buraxılış sistemi əlverişli biznes mühiti,



sürətli sərəhd keçidi, yüksək ixrac potensialı, çevik və şəffaf gömrük nəzarəti və qanunvericiliyə könüllü riayət etmək kimi prinsipləri əhatə edir.

Bu sistem ölkədə sahibkarlığın inkişafı ilə yanaşı, Azərbaycana investisiya axınına da əlverişli şərait yaradacaq. Belə ki, “Yaşıl dəhliz” buraxılış sisteminə xarici ticarət iştirakçılarına sərəhd-buraxılış məntəqələrindən və gömrük xidmətlərindən istifadə zamanı prioritetlik, minimum fiziki yoxlamalar, gömrük ekspertizasının səmərəli qaydada aparılması, gömrük rəsmiləşdirilməsinin iş yerindən, yaxud iş vaxtından kənar aparılması kimi mühüm üstünlüklər verilir.

Həyata keçirilən islahatlar gömrük fəaliyyətinin nəzarət mexanizmindən xidmət mexanizminə keçidini təmin edir ki, bunun da nəticəsində sahibkarların səmərəli fəaliyyəti üçün əlverişli imkan yaranır. Başqa sözlə, sahibkar gömrük məmuru ilə təmas qurmadan birbaşa öz anbarından malları rəsmiləşdirir, eyni zamanda, gömrük təminatı tanınma nişanları, plombları vuraraq respublikanın istənilən giriş qapısından ixrac əməliyyatlarını həyata keçirə biləcək.

Komitə dövlət büdcəsinin formalaşmasında böyük rol oynayır

Son dövrlər gömrük xidmətinə yüksək şəffaflığa nail olunub. Bunun nəticəsidir ki, ödəniş dövlət büdcəsinin formalaşmasında Dövlət Gömrük Komitəsi uğurlu göstəricilər əldə edib. Fikrimizin təsdiqi olaraq bəzi rəqəmlərə nəzər salaıq. Belə ki, ödəniş il Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə vergitutma bazasını düzgün müəyyənəşdirməklə dövlət büdcəsinə 3 milyard 434 milyon manat gömrük ödənişinin köçürülməsini təmin edib. Bu, 2018-ci ilin

əvvəlində nəzərdə tutulan proqnozla müqayisədə 1 milyard 4 milyon manat və ya 141 faiz çoxdur. Hesabat ilində ümumi ticarət dövriyyəsi 30 milyard 924 milyon ABŞ dolları təşkil edib. İxracın həcmi 19 milyard 460 milyon dollar, idxalın həcmi isə 11 milyard 465 milyon dollar olub.

Bu gün gömrük sisteminə islahatların aparılması Azərbaycanla əsas iqtisadi islahatların prioritetlərindən hesab olunur. İqtisadi-ekspert Vüqar Bayramov deyir ki, gömrük xidməti respublikamız üçün dövlət gəlirlərinin formalaşdırılması baxımından vacibdir. Komitə Azərbaycanın dövlət büdcəsinin

edilən 8925 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 332 hüquqi şəxs və 8608 fiziki şəxs barəsində inzibati qaydada tədbirlər görüldü. Gömrük nəzarətindən gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd edilən və saxlanılan qaçaqmalçılıq predmeti olan malların ümumi dəyəri 107 milyon manat olub. Bundan başqa, 416 milyon manatdan çox izmıyaz hüququ olmayan malların güzməşti qaydada gömrük rəsmiləşdirilməsindən keçirilməsi cəhdlərinin qarşısı alınıb. Eyni zamanda, xidməti fəaliyyət zamanı aşkar edilmiş korruptsiya faktları və bu faktların obyektı olan 117 nəfər gömrük əməkdaşı “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin və Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən tutduğu vəzifədən azad edilib.

Bu il hansı addımlar atılacaq?

Yanvarın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev rəhbərlik etdiyi qurumun əsas prioritetlərini açıqlayıb.

Komitə sədri bildirib ki, 2019-cu ildə yeni innovasiya tipli layihələrin həyata keçirilməsi ilə vətəndaş məmnunluğunun təmin edilməsinə və ticarət dövriyyəsinin daha da artırılmasına nail olunacaq: “Ümumi Transizt Konvensiyasına əsaslanan tranzit sisteminin inkişaf etdirilməsi qarşıya qoyulmuş başlıca hədəflərdən biridir. Yeni kompüterləşdirilmiş tranzit sisteminin tətbiq olunmasının təşəvvürləşdirilməsi üçün milli qanunvericiliyin uyğunlaşdırılması, tranzit zəmanət sisteminin yaradılması istiqamətində müvafiq işlər görülməkdədir. Bu isə “Made in Azerbaijan” markalı malların Avropa bazarlarına sərbəst çıxışını təmin edəcəkdir.”

S. Mehdiyev daha sonra qeyd edib ki, Dövlət Gömrük Komitəsi cari ildə xidməti fəaliyyətini müasir dünya standartlarına uyğun həyata keçirəcək, iqtisadi təhlükəsizliyi qoruyaraq 1 milyard 272 milyon manat artımla proqnozlaşdırılan və qanunla təsdiq olunan 3 milyard 702 milyon manat büdcə öhdəliyini atıqlaması ilə yerinə yetirəcək.

Hazırda Azərbaycanda gömrük xidmətinin dünya standartlarına uyğunlaşdırılması, gömrük orqanlarının da kadrların peşəkarlığı və yaradılan möhkəm maddi-texniki baza, vətəndaş məmnunluğuna böyük həssaslıqla yanaşılması bu sahədə daha sürətli inkişafa nail olunacağına, mühüm uğurların əldə edəcəyinə əminlik yaradır.

Cari ildə gömrük orqanları tərəfindən 308 nəfər cinayət məsuliyyətinə cəlb olunub və aşkar

Rövşən ATAŞİYEV, “Xalq qəzeti”

Məqalə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Metbuat Şurasının “Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar” mövzusunda keçirdikləri yazı müsabiqəsinə təqdim edilir.

Xarici xəbərlər

ABŞ

Pentaqon kosmik savaşa hazırlaşır?!



ABŞ qarşısındakı illərdə kosmosda raket əleyhinə müdafiə sistemi yaratmağı planlaşdırır. Bu barədə Pentaqon rəhbərinin siyasi məsələlər üzrə müavini Con Rud məlumat verib. O deyib ki, orbitdə raket əleyhinə müdafiə sistemi 2021-2022-ci illərdə sınaqdan keçiriləcək. Qeyd edilir ki, bu sistemin hazırlanmasında məqsəd Rusiya və Çin hipersonik raketlərindən qorunmaqdır.

Məlumatı "Reuters" yayıb.

Acı bibərin faydaları



Acı bibər yeyən insanlar daha sağlam olur. Bu, Vermont Universitetinin Larner Tibb Kollecinin alimlərinin tədqiqatı nəticəsində bəlli olub. Araşdırmaya görə, acı qırmızı bibər

qəbulu insanlarda infarktlı bağlı ölüm nisbətini 13 faiz aşağı salır. Qeyd edilir ki, tədqiqatda 23 il ərzində 16 min amerikalı iştirak edib.

Xəbəri "Meddaily" verib.

Macarıstan

Kiçik pərli helikopter



Macarıstanın "Maform Design" şirkəti "Lift Aircraft" firması ilə birgə kiçik pərli helikopter hazırlayıb. Mini helikoptərə "Nexa" adı verilib. Qeyd edək ki, helikopterin çəkisi cəmi 196 kiloqramdır.

Xəbəri "Teleqram Analitik" verib.

BƏƏ

Ən təhlükəsiz şəhər



"Numbeo" nəşri dünya üzrə 2019-cu ilin ən təhlükəsiz şəhərlərinin reytingini tərtib edib. Bildirilir ki, 319 şəhərin daxil olduğu siyahıda birinci yeri Birləşmiş Ərəb Əmirliyi

(BƏƏ) Əbu-Dabi şəhəri tutub. Siyahının ikinci pilləsində Qəterin paytaxtı Doha qərarlaşıb. İlk üçlüyü Kanadanın Kvebek şəhəri tamamlayır.

Məlumatı "BBC.com" yayıb.

İspaniya

"Barselona" cəzalandırılmalı bilər

La Liqanın lideri "Barselona" İspaniya Kral Kubokundan kənarlaşdırıla bilər. Buna səbəb Kataloniya təmsilçisinin yarışın reqlamentini pozmasıdır. "Barselona" "Levante"yə səfərdə 1:2 hesabı ilə uduzduğu səkkizdəbir final mərhələsinin ilk oyununda sarı vərəqə limitini keçdiyi üçün cəzalı olan Xuan Brandaris Movilianın xidmətindən istifadə edib.

Xəbəri "Goal.com" verib.



Hazırladı:
Elçin ABBASOV,
"Xalq qəzeti"

AVRÖMED



...Bu gün yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olundu.



Şəhidlərimizə əbədi rəhmət diləyirik!

"Napoli" 120 milyon avro tələb edir



"Euronews" agentliyinin yaydığı məlumata görə, Parisin PSJ futbol klubu İtaliya "A" seriyası təmsilçisi "Napoli"nin yarımmüdafiəçisi Markes Allanı transfer etmək istəyir.

Mənbə qeyd edir ki, Neapol təmsilçisi yarımmüdafiəçinin keçidi üçün PSJ-dən 120 milyon avro tələb edib.

Məlumat üçün deyək ki, Markes Allan 2015-ci ildən "Napoli" klubunun şərəfini qoruyur. Onun "Napoli" ilə müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub. O, cari mövsümdə 25 oyunda meydana çıxıb, bir neçə məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Markes Allana İngiltərənin "Mançester Siti" klubu da yaxından maraqlanır.

Mahmud QƏRİBOV,
"Xalq qəzeti"

□ Dünya bazarında "qara qızıl"ın qiyməti artmaqda davam edir.

Londonun "ICE" Birjasının məlumatına görə, "Brent" markalı neftin qiyməti 4 faiz artaraq bir bareli 62,86 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu ad-

Neftin qiyməti artmaqda davam edir



landırılan ABŞ-in "WTI" markalı neftinin qiyməti 5 faiz artaraq bir bareli 53,70 dollar olub. Azərbaycanın "AzeriLight" markalı neftinin qiyməti 5,5 faiz artaraq bir bareli 64,55 dollar olub.

ABŞ-in hasilatı rekord həddə artırmasına baxmayaraq, OPEC-ə üzv və üzv olmayan dövlətlərin hasilatı azaltması öz bəhrəsini verir.

Qəzanfer QASIMOV,
"Xalq qəzeti"

Türkiyə ilə ABŞ arasında əmtəə dövriyyəsinin həcmi artıb

Türkiyə ilə ABŞ arasında 2018-ci ilin yanvar-noyabr ayları ərzində ticarət dövriyyəsinin həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz artaraq 19 milyard dollara çatıb. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.



Qeyd edək ki, həmin dövrdə Türkiyənin Birləşmiş Ştatlara ümumi məhsul ixracının səviyyəsi 4,3 faiz yüksəlib. Bu tendensiyanın 2019-cu il ərzində davam edəcəyi proqnozlaşdırılır.

ABŞ Ticarət Palatası nəzdində fəaliyyət göstərən Türkiyə-Amerika işgüzar şurasının icraçı direktoru Cenifer Miel "Anadolu" agentliyinin müxbirinə bildirib ki, ABŞ-la Türkiyə arasında ticarət dövriyyəsinin artması iki ölkə arasında stabilşədirici amil rolunu oynayır.

İcraçı direktor sonra vurğulayıb ki, hazırda Türkiyə ilə ABŞ arasındakı ticarət dövriyyəsinin böyük hissəsini müdafiə sənayesi məhsulları təşkil edir.

Onun sözlərinə görə, Türkiyə şirkətləri ABŞ-in hərbi sahədə modern texnologiyalarının dünya bazarına çıxarılmasına öz töhfəsini verir. Belə ki, Türkiyə müəssisələri Birləşmiş Ştatlarda "F-35" qırıcı təyyarələrinin istehsalı proqramı üzrə təchizatçılardan biridir.

M.HACIXANLI,
"Xalq qəzeti"

80 minədək suriyalıya vətəndaşlıq verilib



□ Türkiyənin daxili işlər naziri Süleyman Soyly 80 minədə suriyalıya vətəndaşlıq verildiyini deyib. Bu barədə "Hürriyet"-in məlumatında bildirilir.

Süleyman Soyly qeyd edib ki, Türkiyə 79 min 820 suriyalıya vətəndaşlıq verib. Onlardan yetkinlik yaşına çatmış 59 min 99 nəfər martın 31-də keçiriləcək bələdiyyə seçkilərində səsverməyə qatılacaqlar.

Nazir vurğulayıb ki, bələdiyyə seçkilərinin təhlükəsizliyini 547 min polis əməkdaşı təmin edəcək.

Qeyd edək ki, 2011-ci ildə Suriyada başlanan vətəndaş müharibəsindən sonra ölkədən didərgin düşən 3 milyon insan Türkiyəyə sığınıb.

Rövşən ATAĞİŞİYEV,
"Xalq qəzeti"

Ermənistan sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub



Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altındakı Göyax, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Mərzili, Füzuli rayonunun Qərvənd, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdilli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.

AZƏRTAC

Meksikada güclü partlayış



□ Meksikanın İdalqo ştatında qaz kəmərinin partlaması nəticəsində 66 nəfər həlak olub, 76-dan çox insan xəsarət alıb. Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.

Meksika Prezidenti Andres Manuel Lopes Obrader bütün hökuməti insanlara kömək etməyə çağırıb.

Meksikanın "Remex" Dövlət Neft Şirkətindən bildiriblər ki, partlayışa və yanğına kəmərdə olan sızma səbəb olub.

Mexiko meri ağır yaralıları paytaxt xəstəxanalarına gətirmək üçün 4 tıbb vertolyotu göndərib.

Faciə baş verən yerin yaxınlığında yaşayan sakinlər təcili evakuasiya ediliblər. Hadisə yerində xilasedicilər və həkimlər çalışırlar.

Qəzanfer QASIMOV,
"Xalq qəzeti"

Hava proqnozu

⇒ Yanvarın 20-də

⇒ Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, aralıq tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-9 dərəcə isti, Bakıda gecə 0-2, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm cive sütunundan 770 mm cive sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz olacaq.

⇒ Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Qərb küləyi əsəcək. Gecə 5-10, dağlıq ərazilərdə 12-15 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

⇒ Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

⇒ Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 7-10 dərəcə isti olacaq.

⇒ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzen, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 8-12, gündüz 0-3 dərəcə şaxta olacaq.

⇒ Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti olacaq.

⇒ Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 0-3, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282
TİRAJ 7244
SİFARİŞ 147
QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00